



Xəbər
Avtovağzal
Ziya
Məmmədovdan
alındı
yazısı səh.2-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 17 sentyabr 2015-ci il Cümə axşamı № 206 (6234) Qiyməti 40 qəpik

Gündəm

“Beynəlxalq təşkilatlar çalışır ki, ilin sonunadək müharibə başlamasın...”



Amerika iki ölkənin nazirlərini Nyu-Yorkda görüşdürəcək; Qarabağla bağlı yeni hesabat nəyi dəyişəcək?

yazısı səh.13-də

YAP-ın seçki siyahısı ətrafında sensasion gəlişmələr

yazısı səh.4-də

Aysel Əlizadə:

“YAP bizimlə zarafat edir”

yazısı səh.3-də

Müxalifətə qarşı seçki təzyiqləri başlanıb...

yazısı səh.6-də

Redaktorlar Hikmət Babaoğlunun namizədliyinə münasibət bildirdilər

yazısı səh.3-də

Ərəstun Oruc:

“Qərb ya Azərbaycandan imtina etməli, ya da...”

yazısı səh.9-də

Rayonlara şəhər qadağası etirazlar doğurub

yazısı səh.12-də

Əli Əhmədov:

“Siyahını optimist və ədalətli hesab edirəm”

yazısı səh.3-də

Qəbələdə iş adamının qətli ilə bağlı tutulanların sayı 18-ə çatdı

yazısı səh.14-də

Abid Şərifovun şirkəti Almatıya apardığı fəhlələrə sahib çıxmır

yazısı səh.11-də

Bakı-Sumqayıt qatarına sərnəşin axını başlayıb

yazısı səh.15-də

“Azərbaycan” yenə Amerikanı “vurdu”

yazısı səh.7-də

Türkiyə baş diplomatının Bakı-Socı turnesinin pərdəarxası

“DAĞLIQ QARABAĞI

RUS QOŞUNLARI QAYTARIR...”

Bakı-Moskva-Ankara üçbucağında kritik Qarabağ danışıqları; Güney Qafqaz üçün yeni “Yol xəritəsi” hazırlanır; “Stratfor”: “Rusiyanın Qafqaz siyasəti dəyişib, tezliklə Dağlıq Qarabağda status-kvo da dəyişə bilər”; ermənilər təlaşda; bölgəyə rus sülhməramlıları yeridilir?



Seçkilərlə bağlı sensasion dönüş: bütün müxalifət boykota gedir...

ADP namizədlərini geri çəkdi; “Azadlıq-2015” bloku da boykot anonsunu verdi; Avropa Birliyi ilə münasibətlərin pozulması ölkədə yeni siyasi situasiya yarada bilər

Nazim Məmmədov:
“104 sayılı dairədə YAP-ın indiki namizədi seçkidən geri çəkilməlidir”
yazısı səh.6-də

Zahid Oruc:
“Sanki hədəf dövlətlər var və onlar üzərində qurulmuş bir plan mövcuddur”
yazısı səh.7-də

Nüşabə Sadıxlı:
“Elçibəyə xəyanət edib, sonra hakimiyyətə sığınanların hamısı Əli Kərimlinin yanında yer aldı”
yazısı səh.10-də



Avtovağzal Ziya Məmmədovdan alındı

Son günlər mətbuatda nəqliyyat naziri Ziya Məmmədovun öz postu ilə vidalaşacağı ilə bağlı xəbərlər yer alır. Onun Nazirlər Kabinetinin sonuncu iclasına çağırılması söylənilən ehtimalların həqiqətə yaxın olduğunu deməyə əsas verir. Cebhe.info-nun əldə etdiyi məlumat isə artıq bu prosedürə start verildiyini göstərir.

Sitat: "Əldə etdiyimiz məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi Z.Məmmədovun qardaşı millət vəkili Elton Məmmədovun kurasiyasından çıxarılıb. Artıq E.Məmmədovun avtovağzala nəzarət funksiyası onun əlindən alınıb. Bundan başqa isə avtovağzalın müdiri və digər rəhbər şəxslər vəzifəsindən azad edilib. Hazırda bu vəzifəni yeni və gənc şəxslər idarə edir".

Maliyyə Nazirliyi büdcə kəsiri proqnozlaşdırır

Gələcək ilin dövlət büdcəsində neftin proqnoz qiymətləri 1 barelə görə 50 dollar səviyyəsində götürülüb, deyən Maliyyə Nazirliyi məlumat verir. Dövlət büdcəsinin gəlirləri 14 566 milyon manat (-25,1%), xərcləri isə 16 264 milyon manat (mənfi 22,9%) səviyyəsində proqnozlaşdırılır. Büdcə kəsiri 1 mlrd 698 mln. manat olacaq.

İlk dəfə mədaxilə Vergilər Nazirliyi lider olacaq - 6,6 mlrd. manat (mənfi 7,2%). ARDNF büdcəyə 6 mlrd. manat (-42,2%), Gömrük Komitəsi 1,59 mlrd. manat (dəyişməyib) köçürəcək. Qeyri-neft sektorundan mədaxil ümumi gəlirləri 46,5%-i (+11,8%) təşkil edəcək.

Dövlət kapital qoyuluşu 48,7% azalaraq 3 mlrd 554,8 mln manat, ümumdövlət xərcləri 2 mlrd. 416,9 mln manat (+18,1%), sosial müdafiə və təminat xərcləri 1 mlrd. 896,6 mln. manat (-7,1%), müdafiə xərcləri 1 mlrd 837,8 mln. manat (+3,3%), təhsil xərcləri 1 mlrd. 713,5 mln. manat (+0,1%), məhkəmə, hüquq mühafizə və prokurorluq orqanlarının saxlanması xərcləri 1 mlrd. 138,8 mln. manat (mənfi 7,2%), səhiyyə xərcləri 744,9 mln. manat (mənfi 4,2%), mənzil-kommunal xərclər 416,8 mln. manat (-6,1%), mədəniyyət, incəsənət, informasiya, idman, humanitar xərclər 652,7 mln. manat (artım 1,9 dəfə), elm xərcləri 131,7 mln. manat (mənfi 12,5%) təşkil edəcək.

İcmal büdcənin gəlirləri 16 mlrd. 720,1 mln manat, xərcləri 19 mlrd. 906,5 mln. manat, kəsir 3 mlrd. 186,4 mln. manat proqnozlaşdırılır.

□ TURAN

Ukraynalılar Timoşenkonu Hondurasaya "sürgün" etmək istəyirlər

Pyotr Poroşenkunun saytında yerləşdirilən petisiyada ukraynalılar "Batkivşina" Partiyasının sədri Yuliya Timoşenkonu ölkədən qovmaq üçün imza toplayırlar. Avropa.info xəbər verir ki, virtual sənədi imzalayanlar Poroşenkodan onu Latın Amerikasına, ən yaxşısı Hondurasaya sürgünə göndərməyi xahiş edirlər.

Sənəddə ironiyasız qeyd olunur ki, Timoşenkunun "narıncı inqilablar" sahəsində təcrübəsi böyükdür və bu təcrübə tropik çəngəllikdə işə yararlıdır.

Sırası ukraynalıların fikrinə görə, Timoşenkunun Hondurasaya səfir təyin olunması vəziyyətdən ən yaxşı çıxış yoludur.

Xatırladaq ki, "Batkivşina" Partiyası artıq parlament koalisiyasından çıxmaq arəfəsindədir. Timoşenko hökuməti tez-tez korrupsiya əməllərində tənqid edir.

"Elm" tədris mərkəzi MAGIC LANGUAGES

- Ali məktəblər xarici dillər
- kompyuter kursları
- Magistratura - dövlət qulluğu - məntiq
- 1.C. mühasibat - anbar - bank işi
- Məktəbə qədər həftədə 5 dəfə
- Sürücülük kursları (1 aya 100 AZN)

Ünvan: 1. «Neftçilər» metrosu 40 mert. R.Rüstəmov-44

Tel:/Faks: (012)421-10-46; (012)323-55-21; (055)660-60-95;

Ünvan: 2. «İnşaatçılar» metrosu 60 metr. «İran» klinikasının yanı

Tel:/Faks: (012) 434-88-28; 408-44-74; (055) 660-07-05

Türkiyədə total həbslər

Həbs edilənlər arasında nüfuzlu iş adamları da var

Sentyabrın 16-da səhər saatlarında başlanan əməliyyatda polis öncədən müəyyən etdiyi "paralel yapı" üzvlərinin iş yerlərində və mənzillərində axtarış aparıb. Həbs edilənlərdən biri

14 min işçisi olan «Boydak Holding»nin rəhbəri, eyni zamanda TÜSIAD İdarə Heyətinin üzvü Memduh Boydakdır.

TÜSIAD-in bu haqda açıqlamasına prosesin iş dünyasına ziyan vurduğunu bildirilir: "Bir müddətdir iş dünyasını ağır ittihamlarla rahatsız edən bu atmosfərə diqqət çəkərək bu durumun dəyişməsinin vacib olduğunu bildiririk".

Memduh Boydak eyni zamanda Melikşah Universiteti rəhbərliyində təmsil olunur. Səhər saatlarında universitetə gələn polisler orada axtarış aparıb və rəhbər heyətdən daha 3 nəfəri həbs edib.

Həbs edilən 11 nəfər Kay-



seri xəstəxanasında müayinə edildikdən sonra polis idarəsinin müvəqqəti saxlama təcridxanasına göndərilib. "Hürriyyət" yazır ki, əməliyyat daha da genişlənməyə bilər. Haqqında həbs tədbiri seçilməsi haqqında hüquq-mühafizə orqanlarındakı mənbələrdən xəbər alan 2 iş adamı isə əməliyyat-

dan bir neçə saat öncə Türkiyədən qaçıb.

Diqqət çəkən fakt ki, Memduh Boydakın həbs xəbəri yayıldıqdan sonra Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu «Boydak Holding»in İdarə Heyəti sədrinin müavini Mustafa Boydaka "keçmiş olsun" zəngi edib.



Demirov Elçin

Əli Kərimlinin bayraqdarı Razi Nurullayevi dəstəklədi

Əli Kərimlinin bayraqdarı Razi Nurullayevi dəstəkləyib. Onun tərəfindən musavat.com-a daxil olan bəyanatda deyilir: "Mən Demirov Elçin, 1989-cu ildən AXCP-nin üzvüyəm. Partiyamın keçirdiyi bir çox icazətli və icazəsiz aksiyalarda iştirak etmişəm. Növbəti belə icazəsiz aksiyaların birində AXCP-nin bayrağı ilə həbs olundum, sonra yenidən azadlığa buraxıldım. Bu hadisədən 2 gün sonra keçirilən müşavirədə Əli Kərimli həbs olunduğum bayrağın üzərinə öz imzasını ataraq mənə bağışladı və mənə AXCP-nin bayraqdarı elan etdi.

Lakin bu gün partiyada Əli Kərimli və onun yaxınlarının yaratdığı qeyri-sağlam mühit mənə narahat edir, mənəm burda fəaliyyət göstərməyimə mane olur.

Lakin mən AXCP-dən istefa vermərəm, mən yenə partiya-dayam, sadəcə, bundan sonrakı fəaliyyətim Razi Nurullayevin rəhbərliyi altında davam etdirməyə qərar verirəm".

Düzəliş:

Qəzetimizin ötən sayında dərc olunmuş YAP-in 1 noyabr parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısında texniki səbəbdən Milli Məclisin sədr müavini Bahar Muradovanın adı əks olunmayıb. Qeyd edək ki, hakim partiya bulki seçkilərdə B.Muradovanı 84 sayılı Füzuli seçki dairəsindən deputatlığa namizəd irəli sürüb.



İŞİD-in liderlərindən biri həbs olundu

Livan hərbiçiləri Beka vadisində İraq-Şam İslam Dövlətinin (İŞİD) liderlərindən biri - İbrahim əl-Atraş həbs edilib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İŞİD-in Livandakı qoluna başçılıq edən Atraş raket və bomba yüklü maşınlarla törədilən terror aktlarına rəhbərlik edirdi. İbrahim əl-Atraşın bir neçə ildir axtanışda olduğu bildirilir.

Azərbaycan Olimpiya Oyunlarına ev sahibliyindən imtina etdi

Azərbaycan 2024-cü il Yay Olimpiya Oyunlarına ev sahibliyi etməkdən imtina edib. Bunu «Trend»ə açıqlamasında Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmaye Məmmədova deyib.

S.Məmmədova bunu Azərbaycanın qarşdakı illərdə bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyi ilə izah edib: "Azərbaycan 2016-cı ildə "Formula-1" və Ümumdünya Şahmat Olimpiadası, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Həmçinin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına hazırlıq çox böyük diqqət və iş tələb edir. Bu işlərin ciddiliyini nəzərə alaraq namizədiyimizin verilməməsi qərara alınıb".

Qeyd edək ki, bu gün 2024-cü il Yay Olimpiya Oyunları üçün namizəd şəhərlər açıqlanıb. Namizəd şəhərlər Budapeşt (Macarıstan), Hamburq (Almaniya), Los-Anceles (ABŞ), Paris (Fransa) və Romadır (İtaliya). Müraciət üçün son tarix sentyabrın 15-də başa çatıb.

Meydan TV-nin xanım əməkdaşı saxlanıldı və buraxıldı

Çərşənbə günü saat 16 radələrində Meydan TV ilə əməkdaşlıq edən Aytac Əhmədova və bu media qurumunun daha bir praktikantı saxlanılıb və DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə (BMCMI) aparılıblar. Bu barədə «Turan»a Meydan TV ilə əməkdaşlıq edən jurnalistlərdən biri bildirib.

Qızlar alış-veriş üçün küçəyə çıxdıqları zaman saxlanılıblar. Məsələyə dair DİN-dən şərh almaq mümkün olmayıb. Qeyri-rəsmi məlumatlara görə, saxlanmaya səbəb facebookdakı status ola bilər.

Gecə saatlarında Meydan TV-nin əməkdaşı sərbəst buraxılıb.


DİP seçkidə 45 namizədlə iştirak edəcək

Asim Mollazadə ABŞ səfiri ilə görüşdü

Demokratik İslahatlar Partiyasının (DİP) Siyasi Şurası 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək seçkilərdə iştirak edəcək namizədləri təsdiqləyib. Siyasi Şuranın qərarına əsasən, seçkilərdə müxtəlif seçki dairələri üzrə partiyanın 45 namizədi iştirak edəcək. Partiya sədri Asim Nazim oğlu Mollazadə isə namizədliyini hazırda deputatı olduğu 22 saylı Nəsimi 2-ci seçki dairəsindən irəli sürəcək. Artıq partiyanın səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiqlənib. Partiyamın namizədləri ilə bağlı müvafiq sənədlər isə MSK-ya təqdim edilib.

Bu arada ABŞ-ın Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Robert Sekuta Demokratik İslahatlar Partiyasının (DİP) qonağı olub. Səfirle DİP sədri Asim Mollazadənin görüşündə ABŞ-Azərbaycan əlaqələri, regiondakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan münasibətinin həlli yolları, Azərbaycandakı seçkiqabağı durum müzakirə edilib. Asim Mollazadə səfirə partiyanın fəaliyyəti və seçkilərdə iştirakı ilə bağlı ətraflı məlumat verib. Görüşdə ABŞ səfirinin siyasi işlər üzrə müşaviri Syuzan Çesli də iştirak edib.

□ Vüqar MURAD



Jurnalist Rasim Əliyevin ölümündən 40 gün keçir

Sentyabrın 17-də jurnalist Rasim Əliyevin 40 mərasimi keçiriləcək. Yas mərasimi Günəşli qəsəbəsində Laçın rayonundan olan məcburi köçkünlərin mərasim zalında keçiriləcək. Mərasim saat 10-da başlayır.

Rasim Əliyev avqustun 8-də bir qrup şəxs tərəfindən döyüldü və şəhər kliniki xəstəxanasına yerləşdirilib. Avqustun 9-na keçən gecə onu əməliyyat ediblər və səhərə yaxın o, dünyasını dəyişib.

İş üzrə altı nəfər, o cümlədən "Qəbələ" futbol klubunun futbolçusu Cavid Hüseynov və onun emisi oğlu həbs olunub. Məhz facebook-da tənqide görə Əliyevi hədələyiblər, daha sonra onu bəzi bəhanələri ilə görüşə çağırıblar və döyüblər.

Hüseynovun və hücum ittihamlarının həbs edilməsinə baxmayaraq, səhlənkarlıq göstərən jurnalistin daxil qanaxması ilə əlaqədar tədbir görməyən həkimlərdən heç biri hələlik məsuliyyətə cəlb edilməyib.



Yazarımız Tofiq Yaqubluya Azadlıq!

Yeni Azərbaycan Partiyasının parlament seçkiləri ilə bağlı açıqladığı namizədlər siyahısı geniş müzakirələrə səbəb oldu. Budəfki siyahıda yeni adlar var. Onlardan biri də "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğludur.

Heç şübhəsiz ki, hakim partiyanın açıqladığı namizədlər siyahısı gələcəyin parlamentinin nəzəri cəhətdən də olsa, formalaşması deməkdir. Bu baxımdan YAP-ın rəsmi qəzetinin baş redakturunun indidən deputat olacağını söyləmək çətin deyil.

Maraqlıdır, bir qəzetin rəhbərinin millət vekili olması Azərbaycan mətbuatına müsbət və ya mənfə mənada nələr verə bilər?

"Yeni Müsavat" qəzetinin baş redakturunun birinci müavini Azər Ayxan H.Babaoğlunun namizədliyinin müsbət hal olduğunu bildirdi: "Hər halda, tacirlərin, biznesmenlərin Milli Məclisdə olmağında, bir qəzet redakturunun olması daha yaxşıdır. Hikmət Babaoğlu ilə bizim siyasi dünyagörüşümüz, proseslərə baxışımız tamamilə fərqlənir. O, hakimiyyətin yanındadır. Hakim partiyanın rəsmi qəzetinin baş redakturudur. Mən isə tamam əks qütbə dayanan müstəqil, müxalifətli bir qəzetin baş redaktor müaviniyəm. Bütün bunlara baxmayaraq, Hikmət Babaoğlu kimi insanların orada olması cəmiyyətə daha az ziyanlıdır. İnanmıram ki, o, parlament tribunasından heç qətiyyətləri deyəcək. Təzyiqlərə məruz qalan, siyasi motivlərlə təqib olunan həmkarlarının haqqını, hüququnu müdafiə edəcəyini də istisna edirəm."

Redaktorlardan Hikmət Babaoğlunun namizədliyinə münasibət



Azər Ayxan:
"O cür adamların parlamentdə olması cəmiyyət üçün daha az ziyanlıdır"

Buna baxmayaraq, yenə də 125 deputatdan birinin Hikmət bəy olması daha yaxşıdır".

A.Ayxan dedi ki, H.Babaoğlu fundamental biliyə, son dərəcə ciddi savada malik şəxsdir: "Əslində onun öz sahəsi üzrə fəaliyyət göstərməsi daha doğru olardı. Bu sahədə daha ciddi fayda verə bilərdi".

"Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı YAP siyahısında ən layiqli namizədlərdən birinin H.Babaoğlu olduğunu söylədi: "Hikmət Babaoğlunu mətbuatdan tanıyıram. Onun yazılarını zaman-zaman oxumuşam. O, Əli Əhmədovun dairəsindən

verilib. Hikmət Babaoğlu kimi namizəd Əli Əhmədov kimi onlarla namizəddən yaxşıdır. Bütün hallarda o, layiqlidir. Hamımız ən azından tanıyırdıq. YAP-ın siyahısı ilə tanış

raq intellektual insandır. Baş redaktor olaraq, xüsusi yaradıcılıq keyfiyyətlərinə malik olan şəxsdir. Bunu onun üçün uğur hesab edirəm. İndidən onu təbrik edirəm. Ar-



Əvəz Zeynallı:
"Əli Əhmədov kimi onlarla namizəddən yaxşıdır"

oldum. Elə ən normal adamlardan biri də Hikmət Babaoğludur. Bir fərd, jurnalist olaraq, əlimdən gələn dəstəyi verməyə hazırım ki, Hikmət bəy kimi adamlar deputat olsunlar. Bütün hallarda o, müstəqil medianın əleyhinə olan, müstəqil mətbuatı boğan adamların arasında yer alır. Bütün mənfə keyfiyyətlərinə baxmayaraq, o, bir daha deyirəm ki, Əli Əhmədov kimi insanlardan yaxşıdır".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev qəzet olaraq, H.Babaoğluna hər cür dəstək verəcəklərini qeyd etdi: "Buna sevinirəm. Hikmət Babaoğlu bir fərd ola-



Aydın Quliyev:
"Biz Hikmət bəyin təbliğatına ciddi dəstək verəcəyik"

zu edərdim ki, o, həmkarımız, medianın təmsilçisi olaraq, parlamentdə də təmsil olunsun. Güman edirəm ki, ölkənin hakim partiyanın namizədlər siyahısında olmaq Babaoğlunun deputat seçilmək şanslarını daha da artıracaq. İnanıram ki, o, verilən şansları dəyərləndirəcək. Onun parlamentdə olması, həm işgüzarlığın artmasına səbəb ola bilər, həm də mediaya böyük dəstəyi dəyər. Ona uğurlar arzulayıram. "Bakı Xəbər" olaraq, Hikmət bəyin seçki platformasının, seçicilərlə görüşünün təbliğ olunmasında hər cür informasiya dəstəyi verəcəyik".

□ Cavansir ABBASLI

"Mən o Aysel deyiləm"

Aysel Əlizadə: "YAP bizimlə zarafat edir"

"YAP-ın 8 sayılı Binəqədi birinci seçki dairəsindən namizədi mən deyiləm. Eyni ad soyad olan başqa bir xanımdır. Bu situasiyanı YAP-ın dolayısı ilə qələbəmi dəstəklədiyini və etirafı kimi dəyərləndirirəm. Seçicilərimi çaşdırma bilərəm, səsimi dağıda bilərəm "yalancı" Aysel Əlizadə? Buna inanmıram. Xalq bizim özümüzdən də yaxşı bilir hər şeyi". Bunu musavat.com-un əməkdaşına yazar, deputatlığa namizəd Aysel Əlizadə deyib.

O, üzleşdiyi vəziyyəti şərh edərkən bunları da deyib: "YAP bizimlə zarafat edir. Kefi kökdü, görünür. Şən əhvaldadı. Çox yaxşı. Seçkiyə gərək sevini-sevine



gedəsən. Biz də elə gedirik. Mutlu və umutluyuz. Ancaq hakimiyyətin əsas namizədinin bu xanım olduğuna inanmıram. Kim olduğunu da bilirik yaqin tezliklə".

Xatırladaq ki, 8 sayılı Binəqədi birinci seçki dairəsindən

YAP-ın deputatlığa namizəd irəli sürməsi ciddi çaşqınlığa səbəb olub. Belə ki, həmin dairədən hakim partiyanın namizədi ilə "125-lər" Siyasi Klubunun namizədinin ad-soyadı eynidir. Hər iki namizədin Aysel Əlizadə olması mətbuatda və siyasi dairələrdə ciddi çaşqınlıq yaradıb. Bir çoxları elə bilir tanınan yazar, publisist Aysel Əlizadə YAP-ın dəstəklədiyini namizəddir.

A.Əlizadə isə deyib ki, namizədliyini verdiyi dairədən YAP-ın eyni ad-soyadlı namizəd irəli sürməsi həqiqətən xeyli suallar yaradıb: "Mən o Aysel deyiləm. Məni cəmiyyət yaxşı tanıyır. Bilənlər bilir ki, mən heç vaxt YAP üzvü olmamışam. Ümumiyyətlə, partiya mənsubiyyətim yoxdur. Ona görə də bir daha elan edirəm, YAP-ın siyahısındakı Aysel tamam başqa adamdır. Mən Əlizadə Aysel Alim qızıyam. Onunsa atasının adı tamam başqadır".

Əli Əhmədov: "Siyahını optimist və ədalətli hesab edirəm"

"Yeni Azərbaycan Partiyasının siyahısının sentyabrın 15-də açıqlanması qabaqcadan planlaşdırılmışdır". APA-nın məlumatına görə, bunu YAP-ın saytına müsahibəsində baş nazirin müavini, partiyanın sədr müavini - icra katibi Əli Əhmədov deyib.



Ə.Əhmədovun sözlərinə görə, bu, partiyanın seçki taktikasının tərkib hissəsi kimi nəzərdə tutulub: "Doğrudur, mətbuatda çox müxtəlif müddətlər səsləndirilirdi. Lakin onların heç biri əsaslı deyildi.

Deputatlığa namizədlərin irəli sürülməsi və qeydiyyatı kifayət qədər sadədir. Ona görə də Yeni Azərbaycan Partiyasının namizəd siyahısının sentyabrın 15-də açıqlanması gec sayıla bilməz. İrəli sürülən bütün namizədlərin qeydə alınması üçün kifayət qədər vaxt var".

YAP-ın siyahısını qiymətləndirən Ə. Əhmədov hər şeydən əvvəl siyahını optimist və ədalətli hesab etdiyini vurğulayıb: "Bu siyahı partiyanın özünə inamını və daxili monolitliyini ifadə edir. Mən açıqlanmış siyahımızı perspektiv planda şanslı hesab edirəm.

Elan edilən siyahı ilə ilk növbədə Yeni Azərbaycan Partiyası özünün deputat korpusundan razılığını ifadə edib. Yeni Azərbaycan Partiyasını Milli Məclisdə təmsil edən deputatların əksəriyyəti həm partiyanın, həm də seçicilərinin etimadını doğruldublar. Yəqin ki, partiyanın deputatlarından bir neçəsinin icra strukturlarında vəzifəyə təyin olunması və beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilməsi səsləndirdiyim fikrin təsdiqi üçün yetərlidir.

Bununla belə, siyahıda kifayət qədər yeni sima da var. 2010-cu il parlament seçkilərində partiyamız 72 mandat qazanmışdı. 2015-ci il seçkilərində isə biz 117 dairə üzrə namizəd irəli sürmüşük. Gördüyünüz kimi, yeni simaların irəli sürülməsinə kifayət qədər imkan vardır və həmin imkandan ən faydalı şəkildə istifadə etməyə çalışmışıq".

Akif Nağı seçkiyə Binəqədidən qatılır

QAT sədri Akif Nağı Milli Məclisə seçkilərdə namizədliyini 9 sayılı Binəqədi seçki dairəsindən verib. O, dünən ərizə ilə həmin dairənin seçki komissiyasına müraciət edib. A.Nağı bildirib ki, QAT-ın mərkəzi ofisi bu ərazidə yerləşir, dairənin sakinləri, seçiciləri ilə sıx əlaqələri var, ona görə də bu dairəyə üstünlük verilib.



Xatırladaq ki, bundan öncə A.Nağı musavat.com-a namizədliyini Xankəndi seçki dairəsindən irəli sürəcəyini demişdi.

□ Cavid TURAN

665 nəfər deputatlığa namizədliyini irəli sürüb

Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib. MSK Katibliyinin Media və ictimai əlaqələr şöbəsi tərəfindən verilən məlumatlara görə, MSK sədri Məzahir Pənahov iclasda bildirib ki, 16 sentyabr qədər 665 nəfər deputatlığa namizədliyi irəli sürülüb. Onlardan 338 nəfərin namizədliyi partiyalar tərəfindən, 25 nəfərin namizədliyi "Azadlıq-2015" siyasi partiyalar bloku, 2 nəfərin namizədliyi təşəbbüs qrupları, 300 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Deputatlığa namizədliyi irəli sürülənlərdən 508 nəfərin namizədliyi təsdiqlənib və onlara imza vərəqi verilib.



İndiyə qədər MSK-da 95 nəfər müşahidəçi qeydə alıb. Onlardan 86 nəfər öz təşəbbüsü, 9 nəfər isə QHT təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib.

MSK-nın iclasında "Azadlıq-2015" siyasi partiyalar blokunun 17, Demokratik İslahatlar Partiyasının 5 səlahiyyətli nümayəndəsi qeydə alınıb.

MSK bəzi dairə seçki komissiyalarının tərkibində də dəyişiklik edib.

□ E.SEVİDAĞA

Hakim partiyanın deputatlığa namizədlərinin siyahısı ətrafında ciddi müzakirələr gedir. Qeyd edək ki, YAP qarşısından gələn parlament seçkilərində 125 dairədən 117-si üzrə namizədlərini irəli sürdüyünü açıqlayıb. Xankəndi seçki dairəsi üzrə YAP-ın partiya təşkilatı olmadığma görə, nə namizəd irəli sürülməyib, nə də hansısa kənar namizədin dəstəklənəcəyi barədə hələlik qərar qəbul edilməyib. YAP rəhbərliyi 117 deputat yerinə iddialı olduğunu bildirib.

Müşahidələr və gələn informasiyalar göstərir ki, YAP-ın siyahısının açıqlanmasından sonra da sürprizlər olacaq. Hər halda, hakim partiyanın namizəd irəli sürdüüyü, ancaq daha vacib personalara "yaşıl işiq" yandırdığı dairələr də az deyil. Bitərəf olaraq seçkilərə qatılan şəxslərin dairələrinin yerdəyişməsi də xeyli maraq doğurur. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin hansı dairədən namizəd olacağı dəqiqləşib. Aznews.az-ın məlumatına görə, şura sədri bu dəfə 8 sayılı Binəqədi birinci seçki dairəsindən namizədliyini irəli sürəcək. Xatırladaq ki, keçən çağırış seçkilərdə 8 sayılı dairədən spiker Oqtay Əsədov seçilmişdi. A.Quliyevin deputat olduğu 46 sayılı Şirvan seçki dairəsindən isə deputat Rəfael Cəbrayilovun namizəd olacağı deyilir.

Bu arada YAP-ın namizəd irəli sürmədiyi seçki dairələrində dəstəklənəcəyi şəxslərin adları məlum olub. "Trend" xəbər verir ki, qarşısından gələn parlament seçkilərində hakim partiya namizədlərini irəli sürmədiyi 7 seçki dairəsində digər siyasi partiyalardan Xan Hüseyin Kazımlının (Sosial Rifah Partiyasının sədri), Fəzail Ağamalının (Ana Vətən Partiyasının sədri), Qüdrət Həsənzadənin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri), bitərəflərdən isə Azərbaycanın xalq artisti Zeynəb Xanlarovanın, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Mehdiyevin və Zahid Orucun namizədliklərini dəstəklənəcəkdir.

Ötən seçkilərdə 44 sayılı Sumqayıt-Abşeron seçki dairəsinə mandat uğrunda mübarizədə qalib gələn Hacı Salayev bu dəfə həmin dairədən namizəd olmayacaq.

Siyahıda xeyli yeni və maraqlı adlar var. Onlardan biri də 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülən, 1983-cü il təvəllüdü Həmzəyev Nəqif Ələşərf oğludur. Deputatlığa namizəd olan bu gənc Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin birinci müavini. YAP 2010-cu ildə 38 sayılı Nizami ikinci (Gəncə) seçki dairəsindən Aşef Hacıyevin namizədliyini irəli sürmüşdü.

YAP-ın açıqladığı siyahıda da dəyişikliyin edildiyi barədə xəbər yayılıb. Məlumatla görə, 115 sayılı Şəki kənd ikinci seçki dairəsindən Əhmədli Orxan Nofəl oğlunun namizədliyi açıqlansa da, bir neçə saat sonra eyni dairədən Qarayev Elçin Müzəkkir oğlunun namizədliyi irəli sürüldü və birincinin adı siyahıdan çıxarıldı. YAP-ın icra katibininin müavini Siyavuş Novruzov isə "Yeni Müsavat"a dedi ki, bu, siyahının ha-

ki, 109 sayılı Balakən seçki dairəsindən R.Aslanovanın yerinə icra başçısı vəzifəsindən azad edilən Nəsim Məhməliyevin namizədliyi irəli sürüldü.

Bəs müxalifət liderlərinin rəqibləri kimlərdir? Müsavat Partiyasının sabiq başqanı İsa

seçki dairəsindən isə YAP-ın namizədi Ağrılı Aliyev Reyman qızıdır. Onun YAP-ın Mərkəzi Aparatında çalışdığı deyilir.

İ.Ağazadə "Yeni Müsavat"a açıqlamasında rəqibi haqqında yalnız bunları bildirdi: "Bütün namizədlər bərabərdir. Müxtəlif partiyalardan na-

"Turan" Agentliyinin direktoru Mehman Əliyev YAP-ın siyahısı ilə bağlı dedi ki, bu cür nəticəni gözləyirdi: "Siyahıya tam baxmasam da, təxmini parametrləri bilərəm. Əslində başqa cür də gözləmək olmazdı. Mən əvvəlcədən də məlumatlıydım. Keçən dəfəki seçkilər-

baycan Dövlət Bədən Tərbiyəsi Akademiyası) də adı var. Artıq S.Seyidovun rektorluqdan getməyə hazırlaşdığı, 14 ildir çalışdığı universitetdə təhvil-təslim işlərinə başladığı bildirilir.

YAP-ın 29 sayılı Səbəyel seçki dairəsi üzrə Şəmsəddin

YAP-ın seçki siyahısı ətrafında sensasion gəlişmələr

Hakim partiyanın boş saxladığı 7 dairənin sahibləri bəlli oldu

zırlanması zamanı baş verən texniki səhv nəticəsidir və başqa səbəb yoxdur.

Artıq namizədliyin irəli sürülməsi üçün qısa zaman qalsa da, tərəddüddə olanların da sayı kifayət qədərdir. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, deputat Elton Məmmədov hələ seçkidə iştirak edib-etməməsi ilə bağlı qərar verməyib. Bu barədə məlumatı aznews.az-a özü deyib. O bildirib ki, hansı dairədən namizəd ola biləcəyini də düşünməyib. Onun 2010-cu ildə mandat qazandığı 91 sayılı Ucar seçki dairəsindən isə YAP-ın namizədi Vüsal Hüseynovdur.

94 sayılı Bərdə kənd seçki dairəsinin deputatı Gövhər Baxşəliyeva bu seçkilərdə 93 sayılı Bərdə seçki dairəsindən namizəd olacaq. Bu haqda məlumatı onun özünü deyib.

93 sayılı Bərdə şəhər seçki dairəsinin deputatı Zahid Oruc bu gün öz namizədliyini irəli sürəcək: "Deputatlıq fəaliyyətim müddətində dairə fərqi qoymadan bütün Bərdə əhlinə xidmət göstərməyə çalışmışam. YAP-ın da hər zaman siyasi dəstəyi üzərində olub. Bu dəfə 94 sayılı Bərdə kənd seçki dairəsindən namizədliyimi verəcəyəm".

Qeyd edək ki, YAP 94 sayılı Bərdə kənd seçki dairəsindən Xəlilov Sadiq Vaqif oğlunun namizədliyini irəli sürüb. YAP 93 sayılı dairədən namizəd göstərməyib.

YAP-ın siyahıya adı salınmayan komitə sədri Rəbiyyə Aslanova "Qafqazinfo"ya "Partiyamız necə məsləhət bilir elə də olur. Mən bu partiyanın üzvüyəm və YAP-ın qərarına da hörmətlə yanaşıram. Həmin dairədən namizədliyini irəli sürmüş şəxsə uğurlar arzu edirəm. Hər şey dövlətimiz, ölkəmiz üçün" deyib. "Müstəqil olaraq namizədliyinizi irəli sürmək haqqında düşünürsünüz mü?" sualına isə Rəbiyyə Aslanova belə cavab verib: "Yox, elə bir şey düşünmürəm..." Xatırladaq

Qəmbərin namizəd olduğu 15 sayılı Yasamal 1-ci seçki dairəsindən YAP-ın namizədi Bayram Aslanovdur.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədr müavini Vurğun Əyyubun 30 sayılı Suraxanı 1-ci seçki dairəsində rəqibi YAP-ın namizədi, hazırkı deputat Sevinc Fətəliyevdir.

33 sayılı Xətai 1-ci seçki dairəsindən Müsavat Partiyasının hazırkı başqanı Arif Hacıli indiki deputat, YAP üzvü Hüseynbəla Mirələmovla mübarizə aparacaq.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Yusif Bağırzadə Gəncə şəhərindəki 38 sayılı seçki dairəsindən namizəddir. YAP bu dairədən Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Nəqif Həmzəyevin namizədliyini irəli sürüb.

Azərbaycan Milli Demokrat Partiyasının sədri (AMDP) İsgəndər Həmidov 123 sayılı Kəlbəcər seçki dairəsində YAP-ın irəli sürdüüyü, indiki deputat, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla yarışacaq.

43 sayılı Sumqayıt seçki dairəsindən namizədliyini irəli sürəcəyini bildiren KXCP sədri Mirmahmud Mirəlioğlunun YAP-ı rəqibi hazırkı deputat Muxtar Babayevdir.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə 22 sayılı Nəsimi ikinci seçki dairəsində hakim partiyanın namizədi Rahib Hacıyevlə mübarizə aparacaq.

26 sayılı Sabunçu birinci seçki dairəsindən namizədliyini verən Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın əsas rəqibi YAP-ın namizədi Kamran Qədirovdur.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev hakim partiyanın namizədi Zərnışan Abidova ilə 31 sayılı Suraxanı ikinci seçki dairəsində rəqibdir.

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadənin namizəd olduğu Xətai üçüncü



Ziya Məmmədovun qardaşı tərəddüddə; müxalifət liderləri rəqibləri barədə danışdılar

mizəd irəli sürüldü, o cümlədən də YAP-dan. Bizim seçkiyə qatılmağımızda əsas məqsəd seçkini udmaqdır. Çalışacağıq ki, seçkini udaq".

M.Mirəlioğlu "Yeni Müsavat"a dedi ki, seçki mühiti onları boykot variantı üzərində düşünməyə vadar edir: "20-dən artıq dairədə bizim blokun namizədlərini qeydə almırlar. Hələ YAP-ın siyahısı açıqlanmazdan qabaq rayon icra başçıları çox möhkəm əl-ayağa düşüblər, dairələr üzrə təhdidlər edirlər, təhsil şöbəsinin müdirləri, direktorlar, müəllim işləyən namizədlərimizə təzyiqlər göstərirlər". **KXCP sədri bütün bu hallara qarşı etirazını bildirməklə bərabər növbəti addımların da anonsunu verdi:** "Hakimiyyətdə güclü bir xətt var. Bu xətt bütövlükdə Rusiya xəttidir. Hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik".

dən fərqli nəse olacağını gözləmirəm. 3-5 nəfərin dəyişməsi heç nə demək deyil". Ancaq M.Əliyev müxalifətdən bir neçə nəfərin parlamente düşəcəyini proqnozlaşdırır. Hesab edir ki, hakimiyyət bir neçə müxalifət liderinin mandatını taniya bilər.

YAP-dan deputatlığa namizədliyi irəli sürülən rektorlardan deputat seçilənlər avtomatik rektor vəzifələrini itirəcəklər. Bu barədə APA-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirdi. Onun sözlərinə görə, bu şərt namizəd rektorların ərizələrində də əksini tapıb.

S.Novruzovun sözlərinə görə, qəbul olunmuş son qərar belədir ki, partiya tərəfindən irəli sürülmüş rektor namizədlər deputat seçildiyi təqdirdə rektorluq vəzifələrindən imtina edəcəklər. Qeyd edək ki, YAP-ın ötən gün açıqladığı siyahıda rektorlardan Aqiyə Naxçıvanlı (Azərbaycan Müəllimlər İnstitutu), Səməd Seyidov (Azərbaycan Dillər Universiteti), Əhliman Əmiraslanov (Azərbaycan Tibbi Universiteti) və Ağacan Abiyevin (Azər-

Hacıyev namizəd göstərməsi də maraqla qarşılanıb. Xatırladaq ki, keçən seçkidə bu dairədən deputat Fuad Muradov seçilib. "Yeni Müsavat"ın əldə etdiyi məlumata görə, F.Muradovun 34 sayılı Xətai seçki dairəsindən namizəd olması razılaşdırılıb.

Milli Məclisin deputatı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin qudası Hacı Qalib Salahzadə YAP-ın açıqladığı siyahıda adının olmaması məsələsinə münasibət bildirib. Deputat publika.az-a açıqlamasında deyib ki, o, partiyanın bu qərarına hörmətlə yanaşır: "YAP necə məsləhət bilib-sə, elə də olmalıdır. Mənim bu qərara heç bir etirazım yoxdur. Hazırda Məkkədə Allahın evində ziyarətdəyəm. Mənim üçün bundan böyük məsuliyyətli vəzifə ola bilməz. Azərbaycan xalqı, dövləti üçün və Qarabağın azad olunması üçün dualar edirəm".

Onu da qeyd edək ki, YAP İdarə Heyətinin yeddi üzvünün deputatlığa namizədliyi irəli sürüldü.

"Report"un məlumatına görə, YAP-ın açıqladığı deputatlığa namizədlər siyahısında partiyanın İdarə Heyətinə daxil olan 7 nəfərin adı var.

Hakim partiya 14 sayılı Xəzər seçki dairəsindən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, 1 sayılı Şərur-Sədərək seçki dairəsindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vəlif Talıbovun, 5 sayılı Şahbuz-Babək seçki dairəsindən YAP icra katibinin müavini, hazırda Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzovun, 61 sayılı Neftçala seçki dairəsindən Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadənin, 84 sayılı Füzuli seçki dairəsindən Milli Məclisin sədr müavini Bahar Muradovanın, 4 sayılı Naxçıvan şəhər seçki dairəsindən parlamentin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun və Azərbaycanın rus icmasının rəhbəri, deputat Mixail Zabelinin namizədliyini irəli sürüb.

Deputat Çingiz Qənizadə də noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak etmək üçün namizədliyini yenidən irəli sürüb. O bildirib ki, artıq seçki ilə bağlı sənədlərini seçki dairə komissiyasına təqdim edib: "Hesab edirəm ki, rəqiblərimi çox böyük səs fərqi ilə udub seçkilərdə qalib olacağam".

□ E.PAŞASOY

“Biz seçkilərdə iştirakın tərəfdarıyıq”

İqbal Ağazadə: “Əsas odur ki, seçici ilə təması kəsməyəsən, mesajlarını verə biləsən”



İqbal Ağazadə

“Mən ADP-ni də, digərlərini də başa düşürəm. Ancaq biz parlament seçkilərində iştirakın tərəfdarıyıq”. Bunu APA-ya açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə “Qarabağ” blokundakı müttəfiqi Azərbaycan Demokrat Partiyasının (ADP) parlament seçkilərində iştirakdan imtina etməsinə münasibət bildirərək deyib.

İ. Ağazadə ADP-nin qərarına hörmətlə yanaşdığını deyib: “Hər bir siyasi partiya qərar qəbul etməkdə müstəqildir. Ancaq biz istənilən halda seçkilərdə iştirakın tərəfdarıyıq. Əsas odur ki, seçici ilə təması kəsməyəsən, mesajlarını verə biləsən”.

O qeyd edib ki, Azərbaycan müxalifəti üçün heç bir dönmə məqbul yol olmayıb: “Tarixə diqqət etsək, görürük ki, bu il keçiriləcək parlament seçkiləri ötən seçkilərlə eyni mənərə təşkil edir. Belə niyə 2010-cu ildə iştirak edirdik? Təkcə ATƏT müşahidə edirdi, ona görəmi? Əlbəttə ki, yox. Buna görə də Ümid Partiyası seçkilərdə mütləq iştirak edəcək”.

Qeyd edək ki, Azərbaycanda parlament seçkiləri noyabrın 1-də keçiriləcək.

hakim partiyanın siyahısının qətiyyəni heç bir rol olmayıb: “YAP-in siyahısında cəmiyyətin tanıdığı adamlar yox dərcindədir. O namizədlərin böyük əksəriyyətini cəmiyyət tanımır. Heç YAP-in üzvləri də onları tanımır. Bu baxımdan, əksinə, YAP-in belə siyahısı seçkilərdə iştirakı daha böyük stimül verərdi. Amma biz Demokrat Partiyasıyıq və bizim əsas hədəfimiz Azərbaycanla Avropa arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın Avroatlantik məkanına inteqrasiyasına nail olmaqdır və sairidir. İndiki halda isə Azərbaycanla Avropa arasında elə bir gərgin konfrantsiya var ki, hətta kimse deputat olacağı təqdirdə belə, məqsədlərinə çatıbilməz. Bizim addımız siyasi reallıqları düzgün qiymətləndirməkdir. Bunu belə qəbul etməyiniz daha düzgün olardı. Mən şəxsən özüm imzaları da toplamışdım. Ancaq son günlərdəki vəziyyəti dəyərləndirib geri çəkildik”.

Seçkidə iştirak edən yeganə seçki bloku “Azadlıq 2015”dən prosesini yarımçıq saxlayıb boykota getmək çağırışları səslənməyə başlayıb.

mırlar. Hələ YAP-in siyahısı açıqlanmazdan qabaq rayon icra başçıları çox möhkəm əl-ayağa düşüblər, dairələr üzrə təhdidlər ediblər, təhsil şöbəsinin müdürləri, direktorlar, müəllim işləyən blokun namizədlərinə təzyiqlər göstərirlər. Partiya sədri deyib ki, hətta 16 sentyabrda dairələrin birində namizədin sənədləri DSK-ya təqdim olunarkən səlahiyyətli nümayəndəni oğurlayıblar.

KXCP sədri bütün bu hallara qarşı etirazını bildirməklə bərabər növbəti addımların da anonsunu verib: “Hakimiyyətdə güclü bir xətt var. Bu xətt bütövlükdə Rusiya xəttidir. Hazırkı Avropa-Azərbaycan münasibətlərini bütün istiqamətlərdə daha da pisləşdirmək, ziddiyyətləri dərinləşdirmək, həm də seçkidə boykot yolunu tutanların sayını artırmaq istəyirlər. Biz də heç bir çətinlik çəkmədən istədiklərini onlara verə bilərik”.

Qeyd edək ki, “Azadlıq 2015” seçki blokunu 7 partiya təsis edib. ADP-nin ardınca “Azadlıq 2015”dən seçkidən geri çəkilmək barədə xəbərdarlığın gəlməsi ölkə siyasətində, seçki kampaniyasında indiyə qədər rast gəlinməyən hadisə olacaq. Göründüyü kimi, KXCP sədri də açıqlamasında Azərbaycanın Avropa ilə münasibətlərinin korlanmasını xüsusi vurğulayıb və ardınca seçkidən geri çəkilibiləcəklərini dilə gətirir. Avropa Parlamentinin ötən həftə



“Azərbaycan bütün məsələlərdə Türkiyənin yanında olacaq”

İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib; görüşdə mühüm məsələlər müzakirə olunub

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 16-da Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

President.az saytının məlumatına görə, dövlət başçısı Feridun Sinirlioğlunu Türkiyənin xarici işlər naziri təyin edilməsi münasibətilə təbrik edib, fəaliyyətində ona uğurlar arzulayıb.

Feridun Sinirlioğlunun ilk xarici səfərini Azərbaycana etməsinin önəmini vurğulayan Prezident İlham Əliyev bir əhəmiyyətli olaraq ölkələrimizin prezidentlərinin də ilk xarici səfərlərini qardaş ölkələrə etmələrini münasibətlərimizin yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrinin təməlinə qardaşlıq duyğularının dayandığını deyən dövlətimizin başçısı bu təməl üzərində çox gözəl ikitərəfli münasibətlərin qurulduğunu da məmnunluqla qeyd edib.

Prezident İlham Əliyev bildirib ki, bu gün ölkələrimiz arasında elə bir sahə yoxdur ki, uğurlu inkişaf etməsin. Azərbaycan ilə Türkiyənin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurlu əməkdaşlığının yaxşı nəticələr verdiyini deyən dövlətimizin başçısı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı mütəmadi olaraq aparılan müzakirələrin önəmini qeyd edib. Prezident İlham Əliyev bu yaxınlarda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışdığını və ikitərəfli məsələlərlə bağlı müzakirələr apardığını xatırladaraq Azərbaycanın bütün məsələlərdə daim Türkiyənin yanında olduğunu deyib. Dövlətimizin başçısı Türkiyə Respublikasının xarici işlər naziri Feridun Sinirlioğlunun ölkəmizə bu səfərinin də ikitərəfli və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminliyini bildirib.

Feridun Sinirlioğlu Türkiyə Respublikasının xarici işlər naziri kimi Azərbaycana səfər etməkdən qürur duyduğunu deyib. O, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyənin Baş naziri Əhməd Davudoğlunun salamlarını dövlətimizin başçısına çatdırıb. Feridun Sinirlioğlu öz növbəsində həm Azərbaycanın, həm də Türkiyənin dövlət və hökumət başçılarından, müxtəlif səviyyəli qurumların rəhbərlərindən ilk səfərlərini qardaş ölkələrə etməsinin gözəl bir əhəmiyyət olduğunu və bunun davam etdirilməsinin önəmini qeyd edib. Azərbaycanın Türkiyə üçün qardaş və tərəfdaş ölkə olduğunu vurğulayan qonaq dövlətimizin müstəqilliyinin ilk illərindən başlayaraq ölkəmizdə gedən sürətli inkişaf proseslərinin şəxsən şahidi olduğunu bildirib. O, ölkəmizə budəfəki səfəri zamanı da gördüklərinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edərək Azərbaycanın son 23 ildə fəvqəladə şəkildə inkişaf etdiyini vurğulayıb. Feridun Sinirlioğlu Türkiyənin Azərbaycanı “G-20”nin Antalyada keçiriləcək zirvə toplantısına dəvətini bir daha diqqətə çatdırıb.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın və Baş nazir Əhməd Davudoğlunun salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin Prezidentinə və baş nazirinə çatdırmağı xahiş edib.


Nəzərə çatdıraraq ki, son vaxtlar Türkiyədə baş verən PKK terrorlarının artmasından sonra qardaş dövlətə Azərbaycanın dəstəyinin artırılması məsələsi gündəmə gəlib. Azərbaycan bununla bağlı öz mövqeyini birmənalı şəkildə sərgiləyib. Belə bir ərafədə Türkiyə xarici işlər nazirinin Azərbaycana səfəri ciddi maraq doğurur.

Həmçinin Azərbaycanda müharibə ritorikasının artması və savaşa gözləntilərinin fonunda Türkiyə ilə danışıqların intensivləşməsinə diqqət xüsusi cəlb edir.

□ T.ƏHMƏDLİ

Seçkilərlə bağlı sensasion dönüş: bütün müxalifət boykota gedir..

ADP namizədlərini geri çəkdi; “Azadlıq-2015” bloku da boykot anonsunu verdi; Avropa Birliyi ilə münasibətlərin pozulması ölkədə yeni siyasi situasiya yarada bilər



dik ki, seçkidə iştirak etməkdən çəkinək”.

YAP-in deputatlığa namizədlər siyahısının ADP-nin belə bir qərar verməsinə təsir göstərəcək-göstərmədiyinə gəlinlə, S.Cəlaloğlu dedi ki, seçkilərdən imtina etmələrində

Blokdakı tanınmış müxalifət təşkilatı KXCP-nin sədri Mirmahmud Mirəlioğlu “Yeni Müsavat”a açıqlamasında boykota gedə biləcəklərinin anonsunu verib. M.Mirəlioğlu deyib ki, 20-dən artıq dairədə blokun namizədlərini qeydə al-

Azərbaycan hakimiyyətini qəzəbləndirən məlum qətnaməsindən sonra müxalifət partiyalarının seçkidən imtina etməyə başlaması və səbəblərdən biri kimi Avropa Birliyi ilə münasibətlərin korlanmasının göstəricisi təsadüf sayıla bilməz.

Tanınmış müxalifət partiyalarından birinin rəhbərliyinə daxil olan şəxs əməkdaşımıza olduqca maraqlı informasiya verib. Onun dediyinə görə, aparıcı müxalifət partiyalarının seçkidən çəkilməsindən sonra Avropa Birliyi və ATƏT-dən daha bir sərt qətnamə gələcək və adıçəkilən beynəlxalq təşkilatlar “müxalifətin iştirak edə bilmədiyi seçkinin nəticələrini tanıyırmıq və belə seçki ilə keçirilmiş parlament legitim sayıla bilməz” bəyanatını verəcəklər.

□ Etibar SEYİDAĞA



Mən niyə utandım?

Hüseynbala SƏLİMOV

Bəli, bizim parlamentimiz Avropa Parlamentinin qəbul etdiyi qətnaməni "müzakirə" etdi. Demirəm ki, tamam başqa bir şey gözləyirdim. Yox, o qədər də sadələşdirilməmiş. Mənim də gözlədiyim elə bu idi...

Sadəəcə, məni başqa məsələ düşündürdü. İndiki parlamentdə bir neçə keçmiş "hərəkatçı" var. Söz düşəndə deyirlər ki, bəs sovet imperiyasını biz dağıtdıq, milli dövləti biz qurduq. Amma indi ağızlarına su alıb oturmuşdular...

Demirəm ki, onlar od püskürməli idi. Yox. Sadəcə, çox yumşaq, təmkinli tərzdə, heç bir ifrat tənqidə-filana varmadan, hakimiyyətin ünvanına kəskin bir ifadə işlətmədən bu adamlar deyə bilərdilər ki, qardaşlar, biz bu minvalla hara gedirik?..

Parlamentdəki çıxışlardan belə məlum oldu ki, avropalılar, sadəcə, bizə paxıllıq edir, ona görə də belə qətnamələr qəbul edirlər. Olsun. Amma görək belə izahatlarla kimisə inandırmaq mümkündürmü?

Məni tamam başqa məsələ qorxudur. Biz təbliğat üzərində qurulmuş siyasi sistemdən - sovet quruluşundan çıxmış. Ona görə də çox şey bizim üçün elə də təəccüblü deyil...

Amma təbliğat da bir məntiqə söykənməlidir, inandırıcı olmalıdır, insan deyilən sözlərə qulaq asanda gülməməlidir. Hakimiyyətdəkilər bunun fərqi deyillər. Onlar özlərinə əziyyət verməyə ehtiyac görmürlər...

Amma bizim keçmiş "hərəkatçı"ları vardı orada. Onlar nəse deyə bilərdilər. Gəl, demədilər. Həmişə olduğu kimi susdular. Ona görə ki, indi həllədi və çox məsul məqamdır. İndi növbəti dəfə seçib-seçilməmək məsələsi var gündəmdə...

Amma onlar başqa vaxt da susurlar. Mən arabir keçmiş hərəkatçılar haqqında yazıram. Onları cəmiyyətin gözündə bir qədər qaldırmağa cəhd edirəm. Amma hər dəfə də bir fikir keçir beynimdən. Buna dəyərmə? Onlar buna layiqdirmi?

Parlamentdə öz fikrini deməyə cəsarət etməyən bu adamları sovet imperiyasını yıxmış qəhrəmanlar kimi təqdim etməkdə bir məntiq varmı? Bizi siyasi dalana gətirib çıxarmış, sonra da özləri bir mandatın xatirinə prinsiplərdən vaz keçmiş bu adamları bir növ reabilitasiya etməyə heç ehtiyac varmı?..

Demək olar ki, onlar hələ hamı deyil. Mübarizlər də var. Amma çox adam gəlib keçdi bu hakimiyyətin süzgecindən, özü də bir mandat üçün. Bəzən elə olur ki, adam düşünür ki, bəlkə o xatirələrin, o yaddaşın üstündən qələm çəkməyin vaxtıdır? Düzdür, çox çətindir. O dövrün insanları arasında ləyaqətli insanlar da heç də az deyildi...

Amma zaman bizi sınağa çəkdi. Və bir də gördük ki, çox az qalmış, hamı öz "keçmiş"ini bazara çıxarıb...

İndi neyləyək? Yəne də deyirəm ki, mən onlardan populist, kəskin çıxışlar ummuram. Amma qardaş, dövlətçilik demirsiniz? Heç olmasa, dövlətçiliyə və millətə xidmət edin!..

Hakimiyyətdəkilərin çoxu nə uğrunda mübarizə apardığını bilir. Onlar var-dövlət, sərvət və mənəb sahibi olublar. Bunu itirməkdən qorxurlar! İndi Avropa institutları ilə yaşanan problemlər bir cəmiyyətin, xalqın, dini icmanın və yaxud da ki, mədəniyyətlərin problemi deyil. Bu, bir hakimiyyətin problemidir...

Soruşsan, avropalıların böyük əksəriyyəti heç Azərbaycanın harada yerləşdiyini bilmir! Onların azərbaycanlılarla hansı problemləri ola bilər? Sadəcə, hakimiyyət öz problemini bizim problemimiz kimi qələmə verir və bu oyun baş tutur...

Keçmiş "hərəkatçı"lardan hətta bunları deməyi belə ummurduq. Heç olmasa, yaxın tarixi yada salıb böyük siyasi institutlarla, böyük dövlətlərlə "zarafat" etməyin nə qədər təhlükəli olduğunu dilə getirə bilərdilər.

Bəli, biz çox unutan olmuşuq. Bir vaxt məşhur 907-ci düzəliş vardı. Həmin o düzəliş Azərbaycan üçün nə qədər problem yaratdı?

Halbuki həmin düzəlişi cəmi bir dövlət qəbul etmişdi. Həmin düzəlişin qüvvəsini dayandırmaq üçün nə qədər əziyyət çəkmək lazım gəldi! Onu hətta ləğv etmək də mümkün olmadı, sadəcə, ABŞ prezidenti öz iradəsi ilə onun qüvvəsini dondurdu...

Ona görə də Allah eləməsin, Avropa Azərbaycanla bağlı sanksiya qəbul etsə, bu, çox ağır nəticələrə gətirib çıxara bilər. Heç olmasa, bizim keçmiş "hərəkatçılar" bu haqda danışa bilərdilər... Axı bu, heç müxalifətçilik deyil.

Bütün iddialardan əl götürəndə belə bizim bir iddiamız qalır - axı biz həm də vətəndaşlıq...

YAP deputatlığa namizədlərinin siyahısını açıqladı. 2005-2010-cu illərdə 104 sayılı Gədəbəy-Tovuz seçki dairəsindən müstəqil deputat olmuş, son seçkilərdə iddiasını YAP-ın namizədinin xeyrinə geri götürən Nazim Məmmədov bu dəfə də siyahıdan kənarda qaldı.

O, 2010-cu ildə namizədliyini geri götürərək, yuxarı dairelərdən növbəti seçkilərdə dəstək alaçağı barədə vəd verildiyini qeyd etmişdi. Hakimiyyətin siyahısının ardından Nazim Məmmədovla söhbət etdik. O, adının olmasına belə aydınlıq gətirdi: "Ümumiyyətlə, majoritar seçki sistemində siyasi partiyalar tərəfindən siyahıların açıqlanması seçkiləri həyata keçirən qurumlara təzyiqli kimi qiymətləndirilir. Beynəlxalq müşahidəçilərin, müxalifət partiyalarının hakimiyyətin öz resurslarından istifadə etməsi ilə bağlı fikirlər səsləndirmələrinə şərait yaradır. Mən yenə də fikirlərimdə qalırım ki, proporsional seçki sistemi olsaydı, belə siyahıların əleyhinə olmazdım. Seçki siyahılarının bu şəkildə təqdim olunmasını doğru saymıram. YAP-ın namizəd olacağımda dairədəki addımını məntiqli sayıram. Hazırkı deputat Rafiq Məmməd-həsənov tanınmış YAP-çıdır, "91-lər"dəndir. Onun adının yerinə mənim adım olsaydı buna təəccüblənmək olardı. Əslində o siyahıya mənim adımın da salınması üçün heç kimə də ağız açmamışam, hər zaman demişəm ki, mənə ən böyük dəstək maneə olmamaqdır. Maneə olmaq o zaman olur ki, kimsə inzibati resurslarından, vəzifəsindən istifadə edərək qutudan han-

Səbiq deputatdan YAP-ın siyahısına etiraz...

Nazim Məmmədovun adı yenə də hakim partiyanın siyahısından kənarda qaldı: "104 sayılı dairədə YAP-ın indiki namizədi seçkidən geri çəkilməlidir"



Nazim Məmmədov

sısa adama "mandat" çıxarır. Güman etmirəm ki, Gədəbəy-də bu hadisələr baş versin, Rafiq müəllimin və ya mənim xətrimə demokratik seçkilərə kölgə salınsın. İnanıram ki, seçki əvvəlki kimi, demokratik şəraitdə keçəcək. Seçicilərin etimadını qazanmış şəxs qalib gələcək. Kimin adının olub-olmaması önəmli deyil, YAP-ın namizədi də, mən də hakimiyyəti dəstəkləyənlər sırasındayıq. Bəzi şəxslər adlarının siyahıya düşməsinə mandat qazanmış kimi qəbul edirlər. Bu, yanlış fikirdir, əslində seçkiləri, seçiciləri saymamaqdır, siyasi hakimiyyətə böyük hörmətsizlikdir, hakimiyyətin imicinə böyük zərbədir. Bizim dairə-

dən namizədliyi irəli sürül-müş şəxs və onu yerdə "dəstəkləyəcək" adamlar qanunları pozaraq qalib gələcəklərinə arxayındırlarsa, mən onları məyus etmək barədə düşünürəm. Seçicilər seçkiyə gəlib, istədikləri namizədə səs verəcəklər".

N.Məmmədov əvvəlki seçkidən fərqli olaraq, bu dəfə sona qədər seçki prosesində iştirak edəcəyini açıqladı: "Məntiqlə, adət-ənənə, mənəviyyət baxımından YAP-ın indiki namizədi seçkidən geri çəkilməlidir. 2010-cu ildə mübarizəmi özüm üçün aparırdımsa, indi seçicilər üçün aparacağam. Əslinə qalsa, bu dairədə mənim təbliğat aparmağıma ehtiyac yoxdur. Hörmətli Rafiq Məmməd-həsənov təbliğatımı kifayət qədər aparıb, öz fəaliyyəti ilə. Bu cəhətdən heç bir problemim yoxdur. Geri çəkilmək niyyətim yoxdur, ola da bilməz. Bu dəfə namizədliyimi geri götürəcəyimi kimsə düşünürsə, səhvdir, seçki gününə qədər nə baş verəcəyini proqnozlaşdırmaq olmaz, başımıza bir iş gəlməyə, sağlamlığımızda bir problem olmasa, seçkini müvəffəqiyyətlə başa vuracağıq. Xatırladım ki, hər iki rayondan təşəbbüs qrupları

namizədliyimi irəli sürüb. "Şinix" və "Tovuz" Təşəbbüs Qrupları. Yəni öz təşəbbüslə seçkiyə qatılmamışam. Sentyabrın 15-də "Tovuz" Təşəbbüs Qrupu namizədliyimlə bağlı seçki dairəsinə bildiriş təqdim edib. "Şinix" Təşəbbüs Qrupu MSK-nın tələblərinə uyğun olaraq, sənəd təqdim etməsinə baxmayaraq, qanunsuz şəkildə imtina edilib. Artıq Gədəbəyde Təşəbbüs Qrupuna qarşı ilk qanunsuz tələb irəli sürülüb. Bələdiyyə tam qanunsuzluğa gedib. Eşitdiyimə görə, qadın bələdiyyə sədri təşəbbüs qrupunun iclasına dəvət edilərsə, gəlməyib, iclas protokolunu təsdiq etməkdən boyun qaçırdı, əslində onun funksiyasını yerinə yetirən atasına müraciət etməyi, atası da öz növbəsində rayon icra hakimiyyətinin icazəsi olmadan heç bir sənədə imza atıb möhür vurmayacağını deyib. Hesab edirəm ki, baş verənlər insanların maariflənməsinin az olması ilə bağlıdır, mənə qarşı qərəz deyil. Təbii ki, bu seçicilərin seçki təşəbbüsünü əngəlləməkə bağlı həm MSK-ya, həm də Bələdiyyələrlə İş Mərkəzinə şikayətlər göndərilib".

□ Cavansir ABBASLI

Müxalifətə qarşı seçki təzyiqləri başlanıb...

DSK-lar əlavə sənədlər istəyir, imza toplanılması isə təzyiqlərlə müşayiət olunur...



Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə namizədlərin sənədlərini dairə seçki komissiyalarına (DSK) təqdim etmələri prosesi davam edir. Artıq imza vərəqələrinin verilməsinə və hətta bəzi yerlərdə imza toplanmasına da başlanıb.

Müxalifət düşərgəsi seçki prosesinin ilk mərhələsindən qanunsuzluqla və təzyiqlə qarşılaşır. DSK-lar onlardan əlavə, qanunda və təlimatda nəzərdə tutulmayan sənədlər tələb edir, imza vərəqələrinin verilməsini yubadır, həmçinin namizədlər imza toplanılması zamanı müxtəlif təzyiqlərlə üzleşirlər.

Ümid Partiyasının sədr müavini Ənvər Ağazadə müsəvat.com-a bildirib ki, partiya 80-dən artıq dairədən namizəd irəli sürüb: "Bütün dairelərdə vəziyyət eyni deyil. Bəzilərdə namizədlərdən hətta Seçki Məcəlləsində, təlimatlarda olmayan sənədlər tələb edirlər. Süründürməci-

lik edirlər. Məsələn, 26 sayılı dairədə namizədimizin sənədlərini bir həftə ərzində müxtəlif bəhanələrlə qəbul etmədilər. 72 sayılı dairədə sənədləri qəbul etməkdə süni problemlər yaradıldı. Hələ seçkinin ilkin mərhələsidir. Bir az sonra prosesin necə keçdiyini ilə bağlı fikir bildirə bilərik. Hələ ki çox problem olmayıb".

Müsəvat başqanının müavini Elman Fətəh isə qeyd edib ki, Müsavat Partiyası-

nın namizədləri ilə bağlı qanunsuz sənədlərin tələb edilməsi halları kütləvi xarakter alıb: "Təlimatda göstərilməyən qanunsuz sənədlər istənilir. Prosesin həmçinin imza toplayan müsəvatçılara hücumlarla müşayiət olunur. 50 sayılı dairədə namizədimiz Səxavət Soltanın nümayəndəsi Qədim Soltana qarşı bələdiyyə sədri, qoçu dəstəsi hücum əməliyyatı təşkil ediblər, o, oğurlanıb. Biz bununla bağlı Mərkəzi Seçki Komissiyasına və polisə müvafiq şikayətlər vermişik. 91 sayılı dairədə də namizədə qarşı təzyiqlər var. İcra nümayəndəsi imzatoplamada onu izləyir. İmza verənlərə təzyiqlər olunur ki, imzaları geri götürsünlər. 43 sayılı dairədə və 89 sayılı dairədə eyni təzyiqlər metodundan istifadə olunur. Hansı dairədə ki, müsəvatçılar namizəddir, orada qanunsuzluqlar sistemətilik şəkildə davam edir".

KXCP sədrinin müavini Xəzər Teyyublu isə bildirir ki, namizədlərin imza vərəqələrini seçki dairələrindən götürməsi mərhələsi gədir. Burada yubanmalar var: "Hələ vərəqələri götürmüş namizədlər gündür ki, imza toplamağa başlayıblar. Həmin mərhələnin necə davam edəcəyini izləyirik".

□ Rəy RƏFİYEVA

Avropa Parlamentinin Azərbaycanla bağlı ötən həftə qəbul etdiyi kəskin qətnamə rəsmi Bakı tərəfindən rədd edildi. Hakimiyyət təmsilçiləri qətnamənin qərəzli olduğunu və heç bir əhəmiyyət daşmadığını bəyan edirlər.

Bes Avropa Parlamentinin ölkələr haqqında qəbul etdiyi qətnamələrin hüquqi təsir gücü varmı? Yoxsa sadəcə siyasi məqsəd daşıyır və tövsiyə xarakterlidir?

Siyasi ekspert Şahin Cəfəri bildirdi ki, Avropa Parlamentinin (AP) qətnamələrinin hüquqi xarakteri yoxdur, yeni icrası məcburi deyil, tövsiyə xarakterlidir, amma siyasi çəkisi var. Avropa Birliyinin (AB) mövqeyinin formalaşmasına, AB daxilində hər hansı məsələyə dair rəyin yaranmasına təsir edir: "Avropa Parlamentinin qərar və qətnamələri daha çox tövsiyə xarakterlidir və birbaşa icraya yönəlmir. Məsələn, bu qurum Avropa Birliyi üzvlüyünə rəsmi namizəd statusuna malik olan qardaş Türkiyə ilə bağlı indiyə qədər çoxlu sayda sənəd qəbul edib. Bunların arasında uydurma "erməni soyqırımı"nın tanınması ilə bağlı qərarları, eləcə də PKK məsələsi ilə əlaqədar Türkiyə hökumətlərinin siyasətinin tənqidatəşinə tutulduğu qətnamələri misal kimi göstərmək olar. Lakin həmin sənədlər Avropa Birliyinin müvafiq orqanları tərəfindən icra edilməyib və edilmir. PKK AB-nin terror təşkilatları siyahısında qalır və birliyin bütün dövlətləri tərəfindən məhz bu cür qəbul olunur. "Erməni soyqırımı"na gəldikdə isə AB-nin bəzi

üzvləri ayrı-ayrılıqda bu yalanı qəbul etsələr də, AB bir təşkilat olaraq "erməni soyqırımı"ni rəsmi şəkildə tanımır.


Lakin Avropa Parlamentinin qəbul etdiyi qərarların məcburi xarakter daşımaması o demək deyil ki, bu qurum əhəmiyyətsizdir. Əksinə, AP Avropa Birliyinin ən önəmli strukturlarından biridir və təşkilatın siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsinə ciddi təsiri var. Xüsusən 1979-cu ildən - AP üzvlərinin ümumxalq səsverməsi ilə seçilməsindən sonra bu qurumun siyasi çəkisi xeyli artıb. Maastricht və Nitsa müqavilələri ilə AP-nin səlahiyyətləri də genişləndirilib. AP Avropa Birliyinin əsas icra orqanı olan Avropa Komissiyasının fəaliyyətinə nəzarət funksiyasını həyata keçirir. Komissiyanın tərkibi məhz parlamentdə təsdiqlənir və onun sədrini də parlament seçir. AP üçdə iki səs çoxluğu ilə komissiyaya etimadsızlıq göstərmək hüququna malikdir ki, bu da komissiyanın istefası və yenidən formalaşdırılması ilə nəticələnir. Avropa Birliyinin büdcəsini də AB Şurası ilə birlikdə Avropa Parlamenti müəyyənləşdirir. Bütün bunlar Avropa Parlamentinin Avropa Birliyinin qərar qəbul etmə mexanizmindən heç də uzaq olmadığını və bu prosesdə iştirak etdiyini göstərir".

Avropa Parlamentinin qətnaməsinin nəticəsi nə ola bilər?



Şahin Cəfəri:
"AP-nin qərarları və qətnamələri Avropa Birliyinin mövqeyinin formalaşmasına mühüm təsir göstərən siyasi sənədlərdir"

Ekspert bildirdi ki, AP-nin qərarları və qətnamələri Avropa Birliyinin mövqeyinin, ümumən birlik daxilində bu və ya digər məsələyə dair rəyin, əhval-ruhiyyənin formalaşmasına mühüm təsir göstərən siyasi sənədlərdir. Azərbaycan Avropa Parlamenti və ümumən Avropa Birliyi ilə körpüləri yandırma-



Zahid Oruc:
"Sanki hədəf dövlətlər var və onlar üzərində qurulmuş bir plan mövcuddur"

malı, dialoqa can atmalı, mövcud problemləri həmin dialoqun gedişində qarşılıqlı addımlarla həll etmək yolunu seçməlidir: "Hansısa beynəlxalq təşkilata, belə deyək, açıq edib onun sıralarını tərk etmək dövlət ciddiyəti ilə bir araya sığmayan addımdır. Bir tərəfdən deyirlər ki, həmin təşkilatlarda ermənipərəst

qruplar var və onların təzyiqi, təsiri ilə Azərbaycana qarşı qərarlar qəbul olunur. Digər tərəfdən isə o təşkilatları tərk etməklə meydanı tamamilə həmin ermənipərəst qruplara buraxmış olurlar və özlerini mühüm beynəlxalq tribunadan məhrum edirlər. Bu, istər Azərbaycan dövlətinin mənafeyinə, istərsə də hakimiyyətin öz maraqlarına ziddir. Ümumiyyətlə, dövlət idarəçiliyi - xüsusən xarici siyasət sahəsində - soyuq başla düşünülüb, ölçülüb-biçilmiş qərarlar verilməsini tələb edir. Emosional reaksiyalar və qərarlar başqalarından çox, bilavasitə bu reaksiya və qərarların öz müəlliflərinə və onların ölkələrinə ziyan vurur".

Deputat Zahid Oruc bildirdi ki, Avropa Parlamentinin qətnamələrinin hüquqi təsir qüvvəsi olmasa da Avropa Birliyi ilə münasibətlərə bu və ya digər şəkildə təsir göstərir. Çünki həmin qətnamələr hökumətlər üzərinə müxtəlif məsuliyyətlər qoyur, çağırışlar edir: "Avropa Birliyi, onun hökumət təmsilçiləri, xüsusilə də Nazirlər Şurası səviyyəsində

toplantılarında bu qətnamələri, tövsiyələri öz fəaliyyətlərində bu və ya digər formada nəzərə alır. Əsas kimi götürür demək olmaz. Çünki hökumətlər ayrı-ayrı dövlətləri təmsil etdiklərindən onların maraqları var. Biz qətnamələrin hədəfində birinci dəfə deyil ki, varıq. Buna qədərki dövrdə də belə qətnamələr olmuşdu. İqtisadi-ticarət əlaqələr, müqavilələr dayanmışdı? Xeyr. Ancaq bununla bərabər siyasi nəticələri açıq söyləyə bilərik. O da ondan ibarətdir ki, bir sıra hallarda ümummilli problemlərlə bağlı qərarlarda o dövlətlər öz mövqelərindən geri çəkiliblər, mövqelərini AP-nin qərarlarına uyğunlaşdırırlar.

Bir məqamı nəzərə alaq ki, ötən dövr ərzində Ermənistan haqqında AP-nin bir qərarı varmı? Yoxdur belə bir praktika. Sanki hədəf dövlətlər var və onlar üzərində qurulmuş bir plan mövcuddur. Bu da təsadüfi deyil. Çünki əsas resurslar baxır hansı ölkədədir. Bu regionun geopolitikasını, geoeconomikasını təyin eləyən Azərbaycandır. Ona görə də bütün tələlər və siyasi oyunlar bizzə tuşlanır.

Cənab prezidentin ötən illərdəki dəst-xətti sübut edir ki, o qətnamələri siyasət kursuna çevirənəzlər özlərinə ziyan vururlar. Biz bundan çox şeylər itirmirik".

□ **Etibar SEYİDAĞA**

"Azərbaycan" yenə Amerikanı "vurdu"

Rəsmi dövlət qəzeti Azərbaycanın qərbyönlü kursdan imtina etməyə hazırlaşdığının anonsunu verdi

Rəsmi dövlət qəzeti "Azərbaycan"da növbəti dəfə ABŞ-ı sərt şəkildə tənqid edən yazı dərc olunub. "ABŞ-ın ikiüzlü siyasəti və Azərbaycanın yeni xarici siyasət vektorları" başlıqlı müəllif yazısı bir neçə istiqamət üzrə ABŞ tənqid olunur və yekunda Azərbaycanın nə etməli olduğu haqda qeydlər yer alır.

Məqalə ABŞ-ın beynəlxalq münasibətlər sisteminde yeri, liderlik iddiası, dünyanın digər dövlətləri üzərində təsir yaratmaq, öz hərəkətlərinin legitimliyinə inandırmaq çalışmalarına toxunulur. Daha sonra WikiLeaks saytının sahibi Culian Assanc, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin fəaliyyətləri xatırlanır.

"Hesab olunur ki, ABŞ Birleşmiş Millətlər Təşkilatı, ATƏT, Beynəlxalq Bank, Beynəlxalq Valyuta Fondu, Ümumdünya Ticarət Təşkilatı, böyük QHT və media şəbəkəsi vasitəsilə öz siyasətinə və onun nəticələrinə - müharibələrə, iqtisadi böhrana və digər bu kimi məsələlərə bəraət və legitimlik qə-

zandırmağa çalışır" - deyər məqalədə qeyd olunur.

Müəllif ABŞ-ın müsəlman dünyasında mövcud durumu dəyişməyə çalışdığını qeyd edir. Sitat: "2009-cu ildə Misirə səfəri çərçivəsində Qahirə Universitetində çıxış edən Barack Obama müsəlman dünyasına müraciət edərək bildirmişdi ki, "islam" və "ekstremizm" anlayışları arasında dəqiq sərhəd qoyur. Onun sözlərinə görə, "ABŞ heç vaxt islamla mübarizə aparmayıb və aparmayacaq". Obama həm də islam dünyası ilə ABŞ arasında yeni eranın başladığını elan etdi. Bu sözlərin nə dərəcədə qeyri-səmimi olduğunu anlamaq üçün uzağa getmək lazım deyil, Əfqanıstanın, Mi-

sirinin, Suriyanın, İraqın, Yəmən və digər ərəb ölkələrinin hazırkı vəziyyətinə - qanlı toqquşmaları, milli iqtisadiyyatların çökməsini, sosial fəlakəti, qaçqın axınını xatırlamaq kifayətdir. Mövcud realıq göstərir ki, cənab Obama İslam dünyası ilə yeni eranın başladığını deyəndə, müsəlman aləminin mövcud modelini dağıtmaq, digər ölkələri də kaos və anarxiyaya sürükləmək planına start vermişdi".

Müəllif ABŞ-ı münasibətlərin həllinə ikili münasibət sərgiləməkdə ittiham edir. ABŞ-ın Dağlıq Qarabağ münasibətinə göstərdiyi münasibətlə Gürcüstan, Moldova və Ukraynaya göstərilən münasibətlə fərqli olduğunu faktlarla qeyd edir. Sonuncu abzasda isə müəllif Azərbaycanın nə etməli olduğunu qeyd edir. Müəllif qeyd edir ki, Azərbaycan müstəqilliyinin



ilk günlərindən Qərblə tərəfdaşlıq, bərabərhüquqluluq, qarşılıqlı etimad prinsiplərinə əsaslanan əlaqələr qurmaq üçün davamlı cəhdlər edib, lakin cavabında yalnız təzyiqlik və təhdid alıb: "Qərb müstəqil siyasət yürütmək haqqına, beynəlxalq hüquqa, milli dəyərlərə və digər bu kimi prinsiplərə etinasız yanaşır, öz fəaliyyətini tabeçilik, diktat və "böyük-kiçik" prinsipləri, sivilizasiyaların toqquşması ideologiyası üzərində qurur. Bu halda Qərbə inteqrasiyanın davam etdirilməsi faktiki olaraq dövlət müstəqilliyinin itirilməsi və SSRİ dövrünün başqa bir variantına qayıtmaq deməkdir. Müsəlman ölkəsi olduğuna görə Azərbaycan heç vaxt Qərb ailəsinin tamhüquqlu üzvü ola bilməyəcək və istisna deyil ki, 1990-cı illərin əvvəllərində olduğundan daha ağır duruma düşəcək. Hər halda, Yaxın Şərqdə baş verənlər

optimizmə heç bir əl yeri qoymur. 25 illik təcrübə göstərir ki, Qərbə ümid bəsləməklə Dağlıq Qarabağ kimi ümummilli problemin həllinə nail olmaq yaxşı perspektiv vəd etmir. Buna görə də son hədəfi müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü, vətəndaşlarının təhlükəsizliyini və cəmiyyətin layiqli həyat tərzini təmin etmək olan Azərbaycan dövləti öz xarici siyasətinin vektorlarını yenidən qiymətləndirir: bir çox ənənəvi tərəfdaş ölkələrlə əlaqələrini inkişaf etdirir, əməkdaşlığa açıq və səmimi olan Latın Amerikasını, Avrasiya, Yaxın və Uzaq Şərq, Cənubi Asiya, Afrika, MDB ölkələri ilə ikitərəfli münasibətləri daha yüksək səviyyəyə qaldırır. Qərb bütün dünya, hətta onun mərkəzi belə deyil. Dünya böyükdür və düşünülmüş siyasət yürüdən hər bir dövlət günəş altında öz layiqli yerini tapa bilər".

Qeyd edək ki, rəsmi hökumət mətbuatı son illərdə Avropa və ABŞ hökumətinin ünvanına sərt tənqidi yazılar yayır. ABŞ-Azərbaycan münasibətlərində yaranmış gərginlik bir qayda olaraq yerli hökumət mediasında inikas edir. Lakin maraqlıdır ki, son aylarda Bakı Vaşinqtonla sanki atəşkəs razılaşması əldə etmişdi. İlin əvvəlində mövcud olan gərgin atmosfer hər iki tərəfdə optimist mesajlar verilməsi ilə sanki kənara qoyulmuşdu. Ancaq indi Bakının Avropaya "müharibə elan etdiyi" bir vaxtda Vaşinqtona da "atəş açılması" bir qədər gözlənilməz oldu. Və təbii ki, bu məsələdə ən çox diqqət çəkən isə Bakı üçün artıq "ABŞ-sız, yeni Qərb olmadan" "yol xəritəsi" hazırlanır və ya ən azı belə bir təkliflər var.

Yazıda da etiraf olunur ki, Bakı artıq heç zaman Qərb "ailəsinin tamhüquqlu üzvü" olmayacağına anlayır və buna görə də "daha səmimi" tərəfdaşlarla əlaqələr qurmağa hazırlaşır. Əgər bu yazının rəsmi dövlət qəzetində, Milli Məclisin orqanında dərc olunması faktını da əlavə eləsək, o zaman Azərbaycanda son günlər davam edən anti-Qərb ritorikasının sirri qismən açılır. Yəni daha sadə ifadə etsək, Azərbaycan hakimiyyəti Qərbdən artıq üz çevirir.

□ **KƏNAN**



Xəritəsiz qalmışdıq

Zamin Hacı
zaminhaci@gmail.com

"Oxucu mənim bu müddət ərzində necə narahat uzandığımı təsəvvür edə bilər. Nəhayət, çoxlu güc verəndən sonra mənə sol əlimin bağlandığı xırda ipləri qırmaq, payacıqları çıxarmaq xoşbəxtliyi nəşib oldu; bunları sifətimə yaxınlaşdıranda başa düşdüm onlar məni necə bağlayıbmişlər"
(Conatan Svift, "Qulliverin səyahəti")

Belə baxanda Azərbaycanın Qarabağ və korrupsiyadan başqa ciddi siyasi-iqtisadi problemi yoxdur, yapistlər gerek özlərini çətinə salıb sivil dünya ilə açıq düşmənçiliyi davam etdirməzdilər. Guya 100-ə yaxın siyasi məhbusu azadlığa buraxsalar dərhal xalq üsyanı baş verəcəkdi? Bu mənasız tərsliyin ziyanı hər kəsə dəyəcək, ilk növbədə iqtidarın özünə.

Ancaq heç kim ölkənin çıxılmaz duruma düşməsinin əsl səbəbini anlamır. Mən də anlamırdım, iki gün qabaq prezident Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartografiya üzrə Dövlət Agentliyinin yaradılması haqda əmr verəndə barmağımı dişlədim. Bərkənd dedim ki, ey dadi-bidad, biz necə olub bu cür vacib məsələni diqqətdən qaçırmışdıq...

Məsələ budur ki, hələ fevral ayında prezident Dövlət Torpaq və Xəritəçəkmə Komitəsini ləğv eləmişdi. Üstündən neçə ay keçir? Ay sağ ol - 7 ay! Yeddi aydır Azərbaycanda xəritə çəkən yox idi. O üzəndə camaat bilmirdi hara getsin. Axı biz həmişə xəritə üzrə yol gədən, dövlətin göstərdiyi yerdə oturan millət olmuşuq. (Bu haqda həтта ata sözümdə də vardır: "Böyüksüz yerdə otur, icra başçısı göstərməyən yerdə oturma". Ya da belədir: "Yolun düzünü polis serjantı bilər". Xəritəsizlik məni də çaşdırıb, sözlər yadımdan çıxıb, agentlik işləsin, dəqiqləşdirərəm). İndi isə dövlət yol göstərə bilmirdi. Millət qalmışdı avara. Bir hissəsi gərdirdi Suriyaya, bir hissəsi Rusiyaya. Bir hissəsi deputatlığa namizəd olurdu, bir hissəsi təzə xalq cəbhəsi düzəltdirdi. Xarici təşkilatlarla əlbir olub erməni dəyirmanına su tökənlər, Almaniyanın agentləri, Fransanın casusları, İspaniyadan kafel gətirənlər, Ukraynaya bazılığa gedənlər, Rusiyaya petruşka vuranlar - qərəz, millət qarışmışdı bir-birinə. Heç kim bilmirdi axırıncı necə olacaq, çünki əlimizdə dəqiq marşrutu göstərən xəritə yox idi.

Yoxsa bizim yapist yoldaşlar nə üçün Nitsanın laci-vərd sahilini, Baden-Badenin kafe-şantanlarını qoyub rus ayısının mağarasına yığılaydılar? Bunu zəruri edən səbəb, yuxarıda yazdığım kimi, yox idi. Səbəb sadəcə yolsuzluq, xəritəsizlik idi. Hamımız azmışdıq. Nəhayət, şükürlər olsun, möhtərəm cənab prezidentin sayəsində təzədən xəritə ilə gedərik. Buna görə şəxsən Samux rayon qaçqınları, Zığ susuzları, Binəqədi yolsuzları, Şamaxı lotuları, Laçın qəssabları və Ağcabədi mexanizatorları adından dərin minnətdarlığımızı bildiririk. Bu camaat hamısı həsrətlə xəritə gözləyir, çünki köhnə xəritələr işə yaramır. Avropa oyunları bütün dislokasiyaya təsir etmişdir.

Örnək üçün, bu dəqiqə rayon maşınları Bakıya, Bakı maşınları rayonlara gedə bilmir. Metronun "Avtovağzal" stansiyasını 3 il qabaq qayırib qurtarmalı idik, o cümlədən, Qarsa dəmiryolu çəkilməli idi. Bunların hamısına üst-üstə 2 milyard dollara yaxın pul gedib, ortada isə heç zad yoxdur. Ancaq qəfildən Sumqayıta qatar gətdi! Heyrətamizdir. Bəlkə də Sumqayıta gedən elə Qarsa getməli olan qatardır, xəritəsizlikdən belə eləyirdi.

Dünən bir kədərli xəbər də oxuduq: Azərbaycan 2024, 3000, 4457-ci il olimpiadalarını keçirməkdən imtina etmişdir. Pulumuz azalıb, ona görə. Amma fikrimcə, gerek tələsməzdilər, bəlkə əlimizdə müvafiq xəritələr olandan sonra pul tapacaqdıq? O məşhur lətifədə deyilən kimi, pul yoxdur-yoxdur, daha gül kimi növbəni niyə dağıdırdıq? (Bu da "bilənlər bilməyənlərə danışsın" kateqoriyasından bir lətifədir, burda yazmaq mümkün deyil).

Türkiyə baş diplomatının Bakı-Soçi turnesinin pərdəarxası



"Dağlıq Qarabağı rus qoşunları qaytarır..."

Bakı-Moskva-Ankara üçbucağında kritik Qarabağ danışıqları; Güney Qafqaz üçün yeni "Yol xəritəsi" hazırlanır; "Stratfor": "Rusiyanın Qafqaz siyasəti dəyişib, tezliklə Dağlıq Qarabağda status-kvo da dəyişə bilər"; ermənilər təlaşda; bölgəyə rus sülhməramlıları yeridilir?

Türkiyənin yeni xarici işlər naziri Firudin Siniroğlu dünən Bakıda oldu. Öncədən planlandığı kimi, o, prezident İlham Əliyev və azərbaycanlı həmkarı Elmar Məmmədovla görüşüb. Kifayət qədər qapalı keçən görüşlərdə əsas müzakirə mövzuları regional təhlükəsizlik və Dağlıq Qarabağ məsələləri olmalı idi.

Qeyd edək ki, Siniroğlu nazir postunda təzə olsa da XİN-də təzə deyil və zəngin diplomatik staja malikdir. O, uzun müddət XİN-in mərkəzi aparat rəhbəri olub, prezident Rəcəb Tayyib Ərdoğanın hələ baş nazir olduğu vaxtlarda inanılmaz adamı və elçisi kimi tanınır. Siniroğlunun Bakı səfərinə xüsusi rəng qatan özəlliklərdən biri də budur. O, diplomat qismində paytaxtımıza heç də birinci dəfə təşrif buyurmurdu.

Nazirin gəlişi, üstəlik, həssas bir dönəmə təsadüf edir. Söhbət qardaş ölkəni ciddi təhdid edən PKK təhlükəsinin Azərbaycana, Qarabağadək uzanması mümkünlüyündən, NATO-nun ardınca Rusiyanın bölgədə hərbi cəhətdən möhkəmlənmək və Kremlin Türkiyə ilə bir müddətdir dalana girən energetik əlaqələri dirçəltmək söylərindən, Qarabağ ətrafında vəziyyətin xeyli gərginləşməsindən, nəhayət, rəsmi Bakının Qərblə münasibətlərinin növbəti böhranlı dövrə adlanmasından gedir.

Diqqətçəkən detallardan biri də Türkiyə XİN başçısının Bakıdan sonra Soçiyə yollanmasıdır. Bu gün - sentyabrın 17-də o, Rusiyanın idman paytaxtında keçiriləcək regional təhlükəsizlik konfransı çərçivəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla bir araya gələcək. O Lavrov ki, az öncə Bakıda olmuş, Azərbaycan rəhbərliyi ilə Qarabağ məsələsini müzakirə eləmişdi.

Ancaq o da var ki, Moskva Bakıya hansısa vəd vermədən, ilk növbədə Qarabağla bağlı konkret irəliləyiş olmadan bu, mümkünsüz görünür. Kremldə bunu yaxşı bilirlər. Amma Rusiya istəsə, bu dəqiqə müharibə həddindənkə gərginləşən

Bəs Siniroğlu üçün Ankara-Bakı-Soçi marşrutunun seçilməsi təsadüfdür mü?

Bəzi ehtimallara görə, Bakı-Ankara-Moskva geosiyasi üçbucağında artıq qapalı şəkildə aparılan yeni kritik danışıqlar start götürüb və Türkiyə XİN rəhbərinin Soçidən qabaq Bakını ziyarət etməsi ortaq təhlükəsizlik məsələlərinin müzakirəsi ilə yanaşı, həm də bununla bağlıdır.

Rəsmi Bakı ilə məsləhətləşmələr isə bir qayda olaraq Dağlıq Qarabağ mövzusunda aparılır, çünki bu mövzu Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və 1 nömrəli təhlükəsizlik məsələsidir. Başqa sözlə, diqqət mərkəzində belə görünür, həm də Qarabağ tematikasıdır.

Məsələ ondadır ki, Bakının Qərblə, Avropa Birliyi ilə münasibətlərinin yenidən kəskinləşməsi müstəsna olaraq Kremlin sərf edir. Rəsmi Moskva bu soyuqlaşmadan daim faydalanmağa çalışır və şəksiz ki, yenə çalışacaq. Rusiya Azərbaycanı birdəfəlik öz orbitinə qaytarmaq üçün çoxdan firsət axtarırdı. İndi sanki növbəti qiymətli şans ələ düşüb.

Ancaq o da var ki, Moskva Bakıya hansısa vəd vermədən, ilk növbədə Qarabağla bağlı konkret irəliləyiş olmadan bu, mümkünsüz görünür. Kremldə bunu yaxşı bilirlər. Amma Rusiya istəsə, bu dəqiqə müharibə həddindənkə gərginləşən

Qarabağ probleminin həllində asanca irəliləyişə nail ola bilməyən tərəfi buna müqavimət göstərsə belə.

Təsadüfi deyil ki, Sergey Lavrovun Bakı səfəri kimi, Siniroğlunun Azərbaycan ziyarəti və onun Soçidə Lavrovla görüş planı da Ermənistanda narahatlıqla izlənməkdədir. Serj Sarkisyanın qəfil Moskva səfəri və orada Putinə Azərbaycandan şikayətlənməsi eyni narahatlığın təzahürü idi. Bəzi erməni analitiklərinə görə, ortada həтта Ankara-Bakı-Moskva üçbucağı çərçivəsində müzakirəsi gedən və Ermənistanın ziyanına olan hansısa ilkin anlaşma mövcuddur.

Maraqlıdır ki, məhz bugünlərdə ABŞ-ın özəl (kölgə) kəşfiyyat şirkəti "Stratfor" sensasion Qafqaz analizi ilə çıxış edib. Həssaslıqda Rusiyanın Dağlıq Qarabağ siyasəti ilə bağlı da sensasion sayılacaq fikirlər yer alıb. Məsələn, mərkəzin analitiklərinə görə, Rusiyanın Qafqaz siyasəti artıq dəyişib (virtualaz.org).

"Tezliklə Dağlıq Qarabağda status-kvo dəyişə bilər. 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra bu region faktiki olaraq Ermənistanın nəzarəti altındadır, situasiya isə dondurulmuşdur. İndi isə Qarabağda Rusiya sülhməramlıları yeridilə bilər" - "Stratfor" bildirir.

Şirkətin təhlilçiləri hesab edir ki, Azərbaycan hakimiyyəti Kremlə gizli sövdələşmə əldə edə, bu sövdələşməyə əsasən tezliklə Dağlıq Qarabağda rus sülhməramlıları yeridilə bilər. "Bu isə daha sonra regionun Bakının nəzarətinə qaytarılmasına imkan yaradacaq".

Mərkəzin qənaətinə, Rusiyadan tamamilə asılı vəziyyətdə olan Ermənistanın etirazına heç kim məhəl qoymayacaq: "Ermənistan ərazisində onsuz da 5 min Rusiya hərbiçisi var, ölkə özü isə Moskvadan güclü surətdə asılıdır". "Stratfor" qeyd edir ki, Rusiyanın strategiyası ucuz deyil, geosiyasi nöqteyi-nəzərdən tamamilə rasionaldır, çünki Rusiya daxildən zəifləyir.

"Eyni vaxtda ABŞ-ın onun sərhədləri boyu mövqelərini möhkəmləndirmək cəhdləri ilə qarşılaşmalı olur. Bununla belə, nə qədər ki, Rusiya oyundadır, o, öz yaxın sərhədlərində mövqelərini qoruyub saxlayacaq və bundan Qərbə qarşı istifadə edəcək" - xəbərdarlıq edir analitiklər.

Rusiya sözsüz ki, ən mühüm sərhəd bölgələrindən olan Güney Qafqaza NATO-nun nüfuz etməyə başlamasından, alyansın Kremlin "qulağının dibində" təlim mərkəzi açmasından ciddi narahatdır və bu prosesi durdurmağa, NATO-nu önləməyə çalışır. Bundan ötrü isə Moskva mütləq Azərbaycanda hərbi mövcudluğunu bərpa etməlidir. Bərpa da ki, Qarabağ məsələsindən keçir.

Lakin bunun üçün Azərbaycanla Türkiyənin razılığı, iki qardaş ölkənin maraqlarını ciddiyyə almaq mütləqdir. Sual da budur ki, Moskva qarşılığında Bakı və Ankaraya nə təklif edir? Ən önəmlisi, Rusiya qoşunlarının Dağlıq Qarabağda yerləşməsi həqiqətənmi Azərbaycanın ərazi bütövlüyünün bərpasına gətirəcək, yoxsa bölgəni Azərbaycandan bir az da aralayacaq?

Yəqin ki, bu qəbildən sualların cavablarını çox gözləmək lazım gələcək. O da istisna deyil ki, məsələdə Ankara ilə Moskva arasında "Türk axını" layihəsinə dair anlaşma əldə olunub-olunmaması da az rol oynamayacaq. Bu xüsusda Ərdoğanın sentyabrın 23-də Moskvaya nəzərdə tutulan səfərinə mühüm önəm verilir. Həmin gün Türkiyə prezidenti ən böyük məscidin açılış mərasimində qatılmalıdır.

Lakin Türkiyədəki daxili durumla bağlı Ərdoğan Moskvaya getməyə də bilər. O zaman noyabrda İstanbulda keçiriləcək G20 sammitini gözləmək lazım gələcək.

□ **Analitik xidmət**

Azərbaycan hakimiyyəti ölkənin qərbyönlü siyasi kursundan imtina etməyə hazırlaşır. Hər halda, son günlər rəsmilərin çıxışları, parlamentin, ölkə başçısının sərt çıxışları Bakının Avropa ilə yollarını ayırmağa çalışdığını deməyə əsas verir. Bir çox ekspertlərə görə, Avropa Parlamentinin məlum qətnaməsinə Bakının reaksiyası həm də rəsmi kursun dəyişdiyini göstərir.

Azərbaycan prezidenti çıxışında bildirib ki, AP-da anti-Azərbaycan qruplaşması yaranıb və Azərbaycanı gözədən salmaq üçün fəaliyyətlər həyata keçirilir. I.Əliyev AP-nin məlum qətnaməsinə "kağız parçası" hesab etdiyini qeyd etməklə rəsmi Bakının qəzəbini büruzə verib. Buna qədər isə Azərbaycan Milli Məclisi AP-nin ötən həftə qəbul etdiyi tənqidi Azərbaycan qətnaməsinə sərt şəkildə tənqid edib və Azərbaycanın "Avronest"dən çıxması barədə məsələ qaldırıblar. Təxminən bu ərəfədə ATƏT də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməyəcəyini bəyan edib.

Əlbəttə, Azərbaycan və Avropa qurumları arasında münasibətlər son illərdə tez-tez gərginləşib. Avropadan Bakıya tənqidlərin artması, sərt çıxışlar və qətnamələr bir qayda olaraq qəzəblə qarşılıb. Lakin müşahidəçilərə görə, durum heç zaman indiki olduğu qədər gərgin olmayıb. Çünki faktiki olaraq Avropa Parlamenti Bakıya qarşı sanksiyaları nəzərdə tutan qətnamə qəbul edib, Bakı isə ümumiyyətlə, Avropa ilə əməkdaşlığını kəsməklə hə-

dələyir. O zaman sual yaranır: Nə baş verir? Doğrudanmı Bakı uzun illərdə davam edən Qərblə əməkdaşlıq kursundan imtina edir?

Politoloq Ərəstun Oruçlu deyir ki, Bakının Qərblə əməkdaşlıqdan imtina tendensiyası artıq iki ildir ki, hiss olunur. Ekspertə görə, bu proses, nəcə deyərlər, mərhələli olub və artıq hər iki tərəfin geriye yolu olmadığı bir vəziyyətə çatıb: "Mənə elə gəlir ki, bu bir qədər gecikmiş sualdır. Qərbyönlü kursdan imtina prosesi artıq çoxdan başlayıb. İki ilə yaxındır, hətta bir qədər də çoxdur ki, Azərbaycan rəsmi siyasətində anti-Qərb ritorikası üstünlük təşkil etməyə başlayıb. Təbii ki, əgər Qərbdən imtina olunursa, deməli, başqa istiqamət var. Bu isə təbii ki, əsas alternativ olan Rusiyadır. Bölgəyə əsas təsiri olan dövlət Rusiyadır. Əgər Qərb-Rusiya qarşılıqlı davam etdiyi bir vaxtda Qərbdən imtina edirsinizsə, deməli, siz avtomatik olaraq Rusiyanın yanında yer alırsınız. Ona görə də mənə elə gəlir ki, Avropa Parlamentinin qətnaməsi sadəcə bir rəvac oldu. Yəni qətnamə bu prosesi sürətləndirdi".

Ə.Oruçlunun fikrincə, indi Avropa özü də Azərbaycana

Azərbaycan və Qərb

Əməkdaşlığına son qoyulur?

Ərəstun Oruçlu: "Vəziyyəti məqsədli şəkildə elə bir həddə çatdırdılar ki, Qərb ya Azərbaycandan imtina etməli, ya da..."



Ərəstun Oruçlu

tərəfdaşlığa maraq göstərmir. Ekspert bunun bir növ gecikmiş olduğunu düşünür: "Mənə elə gəlir ki, bu niyyət hər iki tərəfdə görünür. Yeni Qərbin də Azərbaycandan imtina etmək istəyi hiss olunur. Qərb artıq Azərbaycandakı problemlərlə məşğul olmaq istəmir. Çünki problemlər həqiqətən çox dərinə işləyib. Qərbin özü də bu günə qədər Azərbaycanda baş verən insan haqları pozuntusu-

na, söz və mətbuat azadlığına təzyiqlərə yersiz loyallıq göstərib. Vəziyyəti düzəltməyə çalışanda - hansı ki, artıq o vəziyyət nəzarətdən çıxmışdı - gec oldu. Gec olanda isə müəyyən təsir vasitələri işə salınır. Bu da, gördüyümüz kimi, əks-effekt verir. Çünki bu günə qədər rəsmi Bakı özünə qarşı bu cür davranış görməyib. Ona görə də bu, güncü yanaşma ona qeyri-adekvat reaksiya, qərəzli münasibət

kimi görünür. Hansı ki, o qətnamənin əsasında dayanan əsas çağırış "öz vətəndaşlarınızla normal rəftar edin". Rəftar etsinlər, şərlənib tutulmuş müxalifət nümayəndələrini, jurnalistləri azad etsinlər. Bu adamlar Azərbaycan vətəndaşlarıdır. Bunlar baş kəsməyib, cinayət törətməyiblər".

Ərəstun Oruçlunun fikrincə, vəziyyətin bu həddə çatması hakimiyyətdəki rusiyameylli qüvvələr olub, indi artıq gecdir: "Mən hesab edirəm ki, bunun hamısı hakimiyyətdə olan Rusiyaya loyallıq olub, bunun hamısı hakimiyyətdə olan qruplaşmanın fəaliyyətinin nəticəsidir. Azərbaycanın Qərb siyasətini gətirib dalana dirəyiblər. Vəziyyəti məqsədli şəkildə elə bir həddə çatdırdılar ki, Qərb ya Azərbaycandan imtina etməli, ya da Azərbaycana sərt təzyiqlər göstərməyə məcbur idi. Hiss olunur ki, indi hər iki xətt aparılır. Yeni bir tərəfdən görünür ki, Azərbaycanla inteqrasiya proq-

ramları həyata keçirilməyəcək - bunu bəyanatlardan da görmək mümkündür. Digər tərəfdən isə Qərb Azərbaycanda baş verənlərə laqeyd qalmaq fikrində olmayacağını nümayiş etdirir.

Bu mənada qətnaməyə olan reaksiya mənə görə anlaşılındır. Çünki həmin qətnamədə yazılmış şərtlər, tələblər çox ciddi tələblərdir. Bakıda da anlayırlar ki, qətnamədə yazılan bəndlərdə göstərilən məsələlər, münasibət öləri olmayacaq. Yeni ən azı bu günə qədər artıq ATƏT DTİHB parlament seçkilərini müşahidədən imtina elədi. Azərbaycan parlamentinin nə AŞ PA-da, nə Avronestdə - düzdür, Azərbaycan özü bu qurumdan çıxmaq haqda bəyanat verib -, nə ATƏT PA-da, nə də NATO PA-da legitimliyi tanınmayacaq. Bu isə Azərbaycanın Qərbdən təcrid olunması deməkdir".

□ KƏNAN

Qərbin təzyiqləri yumşala bilər, amma...

Ekspertlər bildirirlər ki, müəyyən pozitiv addımların atılması iqtidara münasibəti dəyişə bilər

Ölkədə parlament seçkiləri yaxınlaşdıqca, xarici təzyiqlər artmaqdadır. Sentyabrın 10-da Avropa Parlamenti Azərbaycana qarşı sərt qətnamə qəbul edib. Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib. Sənəddə hakimiyyət bütün siyasi məhbuzlar, insan haqları fəalları, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları, o cümlədən Xədicə İsmayıl, Leyla və Arif Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Vicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasmmədov, İlqar Məmmədovun dərhal həbsdən azad olunmasına, onlara qarşı ittihamların ləğv olunmasına çağırılır.

Ekspertlər qətnamənin ciddiyyətini vurğulayırlar. Həmçinin bunun Azərbaycan üçün ciddi və xoşagəlməz nəticələrə səbəb olacağına da diqqət çəkirlər. Bəzi ekspertlərə görə, ölkədəki siyasi məhbuzlar qeyri-şərtsiz və təcili azad edilməli, həmçinin noyabrın 1-də keçiriləcək parlament seçkiləri bacarılan qədər demokratik bir şəraitdə keçirilməlidir. Bu, mütləqdir. Əks halda, ölkə ilə bağlı təzyiqlər davam edəcək.

Ekspert Natiq Miri də bu fikirdədir ki, siyasi məhbuz məsələsi həll olunarsa və ölkə rəhbərliyi normal seçki keçirməyə cəhd edərsə, beynəlxalq təzyiqlər azala bilər: "Azərbaycana olunan təzyiqlərin əsasən insan hüquqları və demokratiya yönündə olduğu müəyyənleşir. Əslində təkəcə son hadisələrlə bağlı deyil. Bu cür bəyanatlar illərdir ki, Azərbaycandan tələb olunur və Azərbaycanda nisbətən demokratik seçkinin



keçirilməsi, insan hüquqlarının beynəlxalq hüquqlara rəğmən gözlənilməsi tələb olunur. Təbii ki, indiki şəraitdə düşünürəm ki, insan hüquqları və demokratiya yönündə Azərbaycanın addımlar atması lazımdır. Bu, Qərb üçün lazım deyil. Bu, Azərbaycanın önünü açmaq üçün, Azərbaycan naminə lazımdır. Belə olduğu təq-

dirdə, mənə elə gəlir ki, süni ajiotaj yaratmaq Qərb dünyası ilə düşmənçilik aparmaq doğru deyil. Çünki hələ də bu gün Qərb dünyası əslində inkişaf vektoru olaraq qalmaqda davam edir. Və Azərbaycanın gələcək inkişafı yenə də Avropa ilə, Qərb dünyası ilə inteqrasiyadan keçir. Belə olduğu təqdirdə, mənə elə gəlir ki,

Qərb dünyası ilə, Avropa ilə münasibətləri gərginləşdirmək və düşmənçilik addımları Azərbaycan dövlətinin adına yanlış addım olardı. İndiki şəraitdə Qərbin ciddi sanksiyaları fonunda çox ciddi itkilərə məruz qalan və getdikcə Rusiyanın özünün qalıb-qalmama məsələsi gündəmdə olduğu zamanda, mənə elə gəlir ki, Rusiyanın yanında yer almaq Azərbaycan dövləti adına yanlış addımdır. O baxımdan düşünürəm ki, insan hüquqları yönündə, xüsusilə də insan hüquqları ilə məşğul olan insanları, siyasətçiləri və jurnalistləri dərhal həbsdən buraxmaq lazımdır. Bu insanların böyük əksəriyyəti demək olar ki, tamamilə günahsız insanlardır. Bu insanlara vətən xaini hüquqları ilə məşğul olan insanları, siyasətçiləri və jurnalistləri dərhal həbsdən buraxmaq lazımdır. Bu insanların böyük əksəriyyəti demək olar ki, tamamilə günahsız insanlardır. Bu insanlara vətən xaini hüquqları ilə məşğul olan insanları, siyasətçiləri və jurnalistləri dərhal həbsdən buraxmaq lazımdır.

Ekspert Ərəstun Oruçlu isə qeyd edir ki, siyasi məhbuz probleminin həlli və seçkiqabağı siyasi mühitin demokratikləşdirilməsi Qərbin təzyiqlərinin azaldı, yumşaldı bilər: "Bu sadaladığımız məsələlərin həlli seçkiyə qədərki bir ay yarım müddətində etmək texniki baxımdan belə çətin deyil. Ona görə ki, siyasi məhbuzların bir hissəsi əfvə düşür. Yekun məhkəmə qərarı olmalıdır. Siyasi məhbuzların əfvə düşməsi üçün məhkəmə qərarı olmalıdır, bütün məhkəmə instansiyaları keçirilməlidir ki, bundan sonra dövlət başçısı əfv fərmanı imzalaya bilsin. Digər tərəfdən isə seçkilərin yaxınlaşmasına rəğmən, ölkədə seçki ab-havası duyulmur. Bunu yaratmaq da bir o qədər asan olmayacaq. Qarşıdan gələn bir ay yarım müddətdə bunu etmək çətin deyil. Amma istənilən halda müəyyən pozitiv addımların atılması birmənalı olaraq hakimiyyətə qarşı olan təzyiqləri azaldar".

□ RÖYA RƏFİYEVA

Tərtər rayonunun Köçərli kəndindən olan müəllimə Hüseynova Röya Nəbi qızı ağır xəstədir. Səhhəti ilə əlaqədar peşəsindən uzaqlaşdırılan müəllimənin imkanlı şəxslərin yardımına ehtiyacı var. Hazırda maddi durumunun aşağı olması onun xəstəliyinin müalicəsinə imkan vermir. R.Hüseynova ölümə çarpışır.

İndiyə qədər aidiyyəti orqanlara etdiyi müraciət cavabsız qalan R.Hüseynova "Yeni Müsavat"dan kömək istəyib. İki azyaşlı övladı olan şikayətçi müəllimə yaşadığı həyat dramını bizə belə nəql etdi: "Tərtərdə anadan olmuşam. 1997-ci ildə Süleyman Rəhimov adına Azad Qaraqoyunlu kənd orta məktəbini bitirdim. Həmin il Pedaqoji Universitetin riyaziyyat fakültəsinə qəbul oldum. Ali məktəbi bitirdikdən sonra ixtisasım üzrə müəllimlik fəaliyyətinə başladım. Ailəliyəm. İki azyaşlı övladım var. Yoldaşım ali təhsil almasına baxmayaraq, heç yerdə işləmir. 2012-ci il may ayının 19-da qida borumda qəfil baş verən damar partlamasından qanaxma yarandı. Bərdəyə xəstəxanaya aparılsam da, Bakı və ya Mingəçevirə aparılmağımın vacibliyini dedilər. Mingəçevirə aparıldım. Reanimasiyada günlərlə komada qaldım. Axırda dedilər ki, evə aparın, yarım saatlıq ömrü qalıb. Yaşadığımız evdə artıq yas çadırı belə qurulmuşdu. Amma ailə üzvlərim imkanlı olsaydı, mənə Tərtər Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynovun verdiyi təcili tibbi yardım maşını ilə Bakıya aparıldılar. Burada qanaxma birtəhər dayandırıldı. Bir müddət müalicədən sonra yaxşılaşdım və mənə rayona qayıtdılar. Qızdırmam enmirdi. Məcbur olub, borc-xərclə İrana getdik və orada müalicə olunduqdan sonra qızdırmam kəsdi".

Ölümlə çarpışan müəllimənin həyat dramı...

Röya Hüseynova maddi imkansızlıq üzündən həyatla vidalaşır; müəllimlikdən azad olunan şikayətçiyə həmkəndlisi Zaur Baxşəliyev niyə kömək etməyib; "iki azyaşlı övladımı anasız qoymayın..."

Şikayətçi hər fəsil dəyişikliyinə səhhətinin daha da ağırlaşdığını da söylədi: "Fəsil dəyişdikcə səhhətim ağırlaşır. Xüsusilə payız fəsilində. Müalicə olunmağa isə imkanım yoxdur. 2014-cü ildə yenidən xəstəxanaya düşdüm və həmin il işimdən azad olundum. Bu mənim üçün həyatda aldığım ən ağır zərbə idi. İndiyə qədər 23 dəfə İranda, bir dəfə də İstanbulda olmuşam. Müalicələrin xeyri yoxdur, artıq imkanımız da bitib. Aldığım təhsil mənə kömək etmədi. Rayonun Təhsil Şöbəsinin müdiri Aydın Qarayevə müraciət etdim. Kömək etmədi mənə. Dərslərim tamam bölündü. Həyatda çox acılar yaşamışam. 2011-ci ildə 33 yaşlı qardaşımı, bir ay əvvəl isə anamı itirdim. Bu hadisələr də səhhətimə ciddi təsir etdi".

Şikayətçi müəllimə həmkəndlisi ATV-də "Öz aramızda" verilişinin aparıcısı Zaur Baxşəliyevə də müraciət etdiyini,

lakin kömək etmədiyini qeyd etdi: "Zaur Baxşəliyevlə bir məktəbdə oxumuşuq. Ona da müraciət etdim. Amma kömək etmədi. Tərtərdən Könül Quliyeva adlı xanım var. İndi deputatlığa namizəddir. O mənə çox dəyərli oldu. İndinin özündə də imkanı daxilində kömək edir. Allah yaxşı insanları daim qarşımıza çıxarır. Öz rayon, kəndimdən kömək istədim. Amma alınmadı. Sanki həyat insanları tamam dəyişdirib".


R.Hüseynova ölümün bir addımlığına olduğunu bildirdi: "Artıq həyatım sona yaxınlaşır. Övladlarımı itirmək istəmirəm. Amma maddi imkansızlıq ucubətindən həyatla vidalaşmaq üzrəyəm. Ciddi müalicəyə ehtiyacım var. İstanbulda müalicə olunmalıyam. Xalqımın mərd, imkanlı şəxslərindən kömək istəyirəm. Hər edilən kömək Allah tərəfindən dəyərləndirilir. İki azyaşlı övladımı anasız qoymayın. Yaşadığımız evdən başqa

hər şeyi satmışıq. Pensiyam dərmanlarımın 10%-ni ödəmir. Uşaqlar məktəbdə oxuyurlar. Onları belə təmin edə bilmirik. Dərsə mənə görə getməli. Qızım mənə baxdığı üçün dərsə də getmir. Rayonun təhsil şöbəsi bir dəfə də olsun ki, kömək etmədi. Müəllimlikdən azad olundum, amma yardım etmədilər".

Müəllimə ölkə başçısına və Mehriban Əliyevaya müraciət etdi: "Hörmətli cənab prezident, Mehriban xanım, ümidim yalnız sizədir. Sizlərin müəllim adına verdiyiniz dəyər hamımıza məlumdur. İnanıram ki, səhhətim barədə də xəbərdar olsanız, mənə yardım edəcəksiz. İşimi davam etdirmək, xalqımın övladlarına savad bəxş etmək istəyirəm".

Sonda xəstə müəlliməyə kömək etmək istəyən insanlar üçün əlaqə telefonunu təqdim edirik: (077) 512 68 04

□ Cavansir ABBASLI



Röya Hüseynova

Teatr direktoru saytlardan şikayət edib

Mətbuat Şurasından elektron KİV-lərə ilginç tövsiyə

Azərbaycan Mətbuat Şurası

MS

Azerbaijan Press Council

Dünya Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib. Toplantının gündəliyində 3 məsələnin müzakirəsi daxil edilib. Öncə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının olke.az, aznews.az və muxalifet.com saytlarından müraciəti baxılıb.

Müzakirələrdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrail İsrailovun, bədii rəhbəri və baş rejissoru Azərpaşa Nemətovun, qarşı tərəfdən isə aznews.az saytının baş redaktoru Elçin Zahiroğlunun, olke.az saytının baş redaktoru Məmməd Gülməmmədovun, muxalifet.com saytının baş redaktoru Anar Həsənlinin məsələ ilə bağlı mövqeləri dinlənilib. Bildirilib ki, sözügedən mədəniyyət ocağı barədə son vaxtlar müxtəlif xəbər portallarında çoxsaylı materiallar dərc olunmaqdadır. Bu materialların əksəriyyətində teatr əməkdaşları olan sənət adamlarının əsasən rəhbərliklə bağlı narazılıqları əksini tapıb.

Komissiya belə qənaətə gəlib ki, kütləvi informasiya vasitələri daha çox Azərbaycanda teatr sənətinin nüfuzunun yüksəlməsinə xidmət edən materiallara maraq göstərməlidirlər. Təqdimatlar iş prosesinə xələl gətirən fikirlərin qabardılmasına deyil, inkişafa xidmət etməlidir. Mövcud xüsusda yalnız yaradıcılıq mübahisələri gündəmə gətirilməlidir. Bu, media orqanlarının sahəyə həssas yanaşmasının ən mühüm göstəricisidir. Müzakirələr gedirdikcə teatr və mətbuat mövzusunda tematik tədbirlərin təşkilinin jurnalistlərin sahə üzrə ixtisaslaşmasına, peşəkarlıqlarının artırılmasına dəstək baxımından zəruriliyi ifadə olunub. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təmsilçiləri ümumən qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi üçün müvafiq işlərin görülməyini bildirdilər.

Sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elmira Axundovanın bizimxeber.az və serhed.info saytlarında gedən materiallarla bağlı şikayətinə baxılıb. Bildirilib ki, sözügedən saytlar əvvəllər E.Axundovanın övladı barədə başqa kütləvi informasiya vasitələrində yayımlanmış material dərc ediblər. Lakin bu zaman həmin yazının təzkib olunduğunu nəzərə almayıblar. Bununla da peşə prinsiplərinin tələblərinə sayğısızlıq göstərilib. Komissiya məsələ ilə bağlı rəyə gələrkən hər iki saytın da təzkib verdiyini əsas götürüb, şikayət doğuran materialların həmin KİV-lərdən çıxarılmasını tövsiyə edib.

Beyləqan rayon sakini Anar Zeynalovun vaxtilə əməkdaşı olduğu «Novator» qəzetindən şikayətinə baxılarkən məlumat verilib ki, məsələ artıq məhkəmə müstəvisinə çıxarıldığından Mətbuat Şurasının müzakirə müstəvisinə daxil ola bilməz.

□ SEVİNC

Abid Şərifovun şirkəti Almatıya apardığı fəhlələrə sahib çıxır

180 fəhlə Qazaxıstanda çarəsiz durumda qalıb

"Məsələ qəzetinizdə ictimailəşəndən sonra daha məhkəmə bizləri həbs etmir. Amma vəziyyətimiz çox acınacaqlıdır". Bu sözləri redaksiyamıza müraciət edən "EVASCON" ASC-nin Qazaxıstanın Almatı vilayətində apardığı fəhlələrdən biri deyib. Onun sözlərinə görə, aylardır ki, maaş ala bilməmələri onları çıxılmaz duruma salıb: "5-ci aydır ki, maaş ala bilmirik. Ac-susuz qalırıq bəzən. Bakıya da qayıda bilmirik".

Adının çəkilməsini istəməyən fəhlə deyib ki, "EVASCON" ASC-nin Azərbaycanın Salyan rayonunda yol çəkmək üçün 180 nəfər azərbaycanlı fəhləni Qazaxıstanla yollayıb. 4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Mıqrasiya Xidməti ilə problemlər yaşamaayıblar. Ayda 2 dəfə olmaqla, qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstanla qayıdıblar, işlərini görüb ailələrinə çörək pulu yollayıblar. Bir müddət əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Mıqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstanla qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sətərd addımlar atmağa başlayıb, azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alıblar. Məsələ Azərbaycan mətbuatında, xüsusən "Yeni Müsavat" qəzetində ictimailəşəndən sonra vəziyyət dəyişib. Fəhlələrin həbsi dayandırılıb.

"EVASCON" ASC 180 fəhləni Almatıya bu ilin əvvəllərində aparıb. Bu ilin mayından şirkətin adı işçilərin maaşını vermədiyinə görə mətbuatın gündəminə gəlib. Şirkətin Qazaxıstanın Almatı vilayətində tikinti işlərinin görülməsi üçün müqaviləsi olub. İndi belli olur

ki, Bakıda işçilərin pulunu vermədiyi günlərdə şirkət Almatıda görülməli işləri həyata keçirmək üçün 180 nəfər azərbaycanlı fəhləni Qazaxıstanla yollayıb. 4 ay ərzində azərbaycanlı fəhlələr Qazaxıstan Mıqrasiya Xidməti ilə problemlər yaşamaayıblar. Ayda 2 dəfə olmaqla, qonşu ölkənin ərazisinə keçib yenidən Qazaxıstanla qayıdıblar, işlərini görüb ailələrinə çörək pulu yollayıblar. Bir müddət əvvəl isə məsələnin üstü açılıb və bu ölkənin Mıqrasiya Xidməti rəsmi sənədlərdə Qazaxıstanla qonaq kimi getmələri göstərilən azərbaycanlılar haqda sətərd addımlar atmağa başlayıb, azərbaycanlı fəhlələri Almatı Vilayət Məhkəməsinə aparıb Qazaxıstan ərazisində qanunsuz olaraq fəaliyyət göstərdiklərinə görə 1-2 sutka həbsə alıblar. Məsələ Azərbaycan mətbuatında, xüsusən "Yeni Müsavat" qəzetində ictimailəşəndən sonra vəziyyət dəyişib. Fəhlələrin həbsi dayandırılıb.



Abid Şərifov

yət dəyişib. Fəhlələrin həbsi dayandırılıb.

Bu şirkət Azərbaycanda nəqliyyat infrastrukturunun tikintisi sahəsində iri layihələrin həyata keçirilməsi ilə məşğul olan "Azərkörpü" ASC-dir. Sadəcə, adını dəyişib. Yeni adı "EVASCON" ASC-dir. "Azərkörpü" Bakı şəhərində SSRİ-nin Nəqliyyat Tikintisi Nazirliyi yanında 1968-ci ildə yaradılıb və fəaliyyətə "Körpütikintidəstəsi-100" kimi başlamışdır. Bu müddət ərzində müəssisə Azərbaycanda nəqliyyat

infrastrukturunun tikintisi sahəsində təcrübə toplayıb. 2001-ci ildə həyata keçirilən özəlləşdirmə nəticəsində şirkət səhmdar cəmiyyət statusunu alıb. Şirkət 5 min 423 nəfərlə müqavilə bağlayıb. Şirkətin baş nazirinin müavini Abid Şərifovun patronajlığı altında fəaliyyət göstərməsi barədə məlumatlar var. A.Şərifov yazılanlarla bağlı "Yeni Müsavat"a danışdı. Baş nazirinin müavini şirkətin ona bağlılığının olmasını təzkib etməyib.

□ E.MƏMMƏDƏLİYEV

Avropada qaçqın köçü və bizim məşhur qaçqınlar...

Əvəz Zeynallı: "Atam dedi ki, daha bura yazma, burda el-oba yoxdur"

Şərif Ağayar: "Başına mərmə düşən həmin adamlardan biri də mən ola bilərdim"

Avropaya köç yığını, miqrant namizədlərinin yaşadığı hər gün dünya mətbuatında yer alır. Ayırı-ayrı Avropa ölkələrinin bu məsələdəki mövqeyi, bunun fonunda qaçqınların keçirdiyi iztirablı günlər də diqqət cəlb edir. Amma Azərbaycan olaraq son 20 ildə bu mənzərəni iki dəfə yaşamışıq: 88-ci ildə Qərbi Azərbaycandan, 92-93-cü illərdə isə Qarabağdan gələn qaçqınlıq həyatını keçiriblər. Doğrudur, bir-birindən fərqli hekayələrdən söhbət gedir. Biz öz ölkəmizin ərazisindən qaçqın düşmüşük. Necə deyərlər, bir şəhərdən digərinə...

Amma bütün hallarda qaçqın həyatı öz rənginə görə bir-birini xatırladır. Söhbət məşəqqətlərdən, məhrumiyətlərdən, qaçqınlığın hər üzündən gedir. "Yeni Müsavat" Azərbaycanda qaçqınlığı yaşamış, bu barədə təəssüratı olan məşhurlarla bu barədə danışdı.

Xural.com sayının baş redaktoru Əvəz Zeynallı Göyçə mahalından köç baş verən gün-



lərdə hərbi xidmətdə olub. Amma yaşananları öz canında hiss edib: "Hətta yadımdadır ki, 1988-ci ilin dekabrında Spitakda böyük zəlzələ olmuşdu. Onda hərbi hissənin komandanlığına müraciət etmişdim ki, zəlzələdən həlak olanlara kömək üçün ora getmək istəyirəm. Komandir məni çağırırdı, Moskvaya məruzə etdilər. Qoymadılar. Sonra atam məktub yazdı ki, daha bizim yurd, el-oba yoxdur, ora heç nə

yazma. Çünki mən hərbi xidmətdə olduğum vaxt oradan bütün qohumlara, dostlarıma yazırdım. Ondan sonra hərbi xidmətdən gəldim. Ardınca Bakıda, Sumqayıtda, digər regionlarda qohumları axtarıb tapdım. Bəziləri var, hələ də görüşə bilmirik. Qarabağdan köçürülənlərə məcburi köçkün deyirik. Bizimlə bizim qaçqın idi".

Ə.Zeynallı hesab edir ki, sözügedən dönm Azərbaycanca-

nın taleyində yara açdı. Müsahibimizin fikrincə, ərəb dünyasında, Suriyada baş verənlər haqqında danışdığımız hadisələr arasında o qədər də oxşarlıq yoxdur: "Biz SSRİ-nin daxilində, öz ağılımızın ucbatından bu hala düşdük. Biz o məsələdən uduşla çıxarırdıq. Amma bizim qəflətdə olan dövlət rəhbərləri bizi bu hala saldı. Yaxın Şərqdə yaşanan durumlar dünyanın yenidən bölüşdürülməsinin təbii nəticəsidir. Bizim başımıza gələn də global sistemlə uzlaşdırıldı. O, böyük bir dövlətin dağıntıları arasında yaşananlar idi".

"Biz torpağa bağlı adamlarıq" deyən Ə.Zeynallı o torpaqdan ayrılı bilmədiklərini vurğuladı: "Bizim kəndimizdə proseslər 1988-ci ilin dekabrında başladı. Amma dekabrın 28-29-na qədər dirənənlər oldu. Ermənilər güllə atıb, bizimkilərin qapılmasına "gedin burdan" yazıblar. Biz dövlətə inanan olmuşuq, Kommunist Partiyasına. Amma ümid sonda ölü. Ən sonda kəndi Kəlbəcər dağlarından enərək tərk etmişik. Hər oturub söhbət edəndə bu hekayələr, yaşanan hadisələr yada düşür, xatırlanır. 9-cu sinifdə kənddən çıxan adamam mən. Amma hələ də bu barədə danışanda burnumun ucu göynəyir. Rəhmətlik Mahal İsmayıloğlu deyirdi ki, gel

Gürcüstandan keçək gedək Göyçəyə. Amma risk eləmədim, hər şey qanuni olsun istədim. Leyla Yunusa, Arzu Abdullayevaya dəfələrlə xahiş etmişdim ki, orda keçirilən tədbirlərdən birinə mənə də aparsınlar, oraları bir daha görə bilim. Bir-iki dəfə o kəndin içində o tərəf-bu tərəfə getmək istəyərdim".

Müsahibimiz deyir ki, bu qaçqınlıq anasına, nənesinə, dayılarına daha çox təsir edib: "Ev, eşik yaratdılar. Arzular böyütdülər o evdə. Və axırda hər şey birdən-birə əldən gedir. Nəsiləki balaca uşaqlardan kimi dindirirsənsə, "mən göyçəliyəm" deyir. Görməyiblər o torpağı, yaşamaıyblar orada, amma özlərinə doğma bilirlər, özlərininki bilirlər. İnanın, bizim özümüzü də gözüyumulu ora atsalar, hər yerdə də olsa, tapa bilərik".

Əslən Laçından olan tanınmış publisist-yazar Şərif Ağayar "Hərbi siyasi məsələ" hekayəsində qaçqın düşmə hekayələrini, daha dəqiq desək, həmin anı detallı təsvir edib. Sitata diqqət: "...Füzuli bazarından aldığım karalyoku pençəyimin qoluna silib təzəcə bir dişlək almışdım ki, ərəsət qopdu. Elə bil hər şey mənim bu karalyoku dişləməyimə bənd imiş. Qaçqaçaq, qovhaqov, yıxılan, duran, büdrəyən, qışqıran, zaryan... hamı qarışdı biri-birinə. Birdən: «Budrudum!!!» Dalınca da insanın qucaqlarını cırıqlayan vəhşi bir uğultu... Yenə şəhəri top atəşinə tuturdular. Qaçqağa macal yox idi. Yetən-yetən əlləri ilə başını qucaqlayıb yerindəcə bəxətdim, heç nə görünmürdü. Uğultunun vahiməsi çiyinlərimdən aşağı basdı, mən də oturdum. Bu an ikinci gurultu və ikinci uğultu göylərin boşluğu-

nu ağuşuna aldı. Saniyədən də az zaman ərzində nəse qara bir şeyin şəhərin üstü ilə keçdiyini hiss etdim. Uğultudan əlavə, partlayışabənzer səs gəldi, şəhər silkələndi. Qorxmağa başlamışdım. Görünür, Füzuli şəhərinin şimalında, ən əhəmiyyətli yüksəkliklərin birində qərar tutan erməni hərbiçiləri bazarın koordinatını düz götürmüşdülər. Tərs kimi bazar günlü idi, adam əlindən tərpenməklə olmurdu. Bazara düşən istənilən mərmi bir göz qırpmında böyük fəsadlar törəderdi və başına mərmi düşən həmin adamlardan biri də mən ola bilərdim.

Füzulidə hamı topu, qradı, minemyotu səsindən tanıyırdı. Hətta qırıcının səsini o biri uşaqlardan ayıra bilirdilər. Bu mənada şəhər əhalisinin sluxuna yağlı bir beş! İntəhası, qırıcı elə bir zibildi ki, raketin səsindən əvvəl gəlir. Daha doğrusu, əvvəl raketin gəlir, sonra özü, ən axırda səsi. Atdığı raketlər Qarabağ insanının həyatından qiymətli olduğu üçün qırıcıdan qorxanı avam hesab edirdilər.

Sağlığınıza görə, mən də burada yaşadığım aylar ərzində bütün silah səsələrinə öyrəşdim. Part eləməmiş üreyimdə deyirdim: «peka... avtomat... qrad...»

Füzulidə, səslərə uyğun rəftar: top, qrad atıldısa yerə yat, avtomat və tank səsi eşitdin qaç, bu artıq düşmənin yaxında olduğunu göstərir. Amma ən yaxşı, elə yerdə yaşa ki, bu səslərin heç birini eşitməyəsən... Eeeee... şəxsən mən o qədər qaçmışam ki! Özü də tumançaq. "Erməni gəldi!!!" - gəcənin bir aləmi eşitdiyim və dənşət dolu səsdən sonra nə ana-bacı yada düşür, nə də pal-paltar".....

□ **Sevinc TELMANQIZI**

Sentyabrın 15-dən etibarən rayon qeydiyyatında olan yük və minik avtomobilləri, eyni zamanda avtobus və mikroavtobusların Bakıya daxil olmasına qoyulan qadağa qüvvəyə minib.

Qeyd edək ki, paytaxtın hər iki girişində səhər saat 7-dən axşam saat 10-a qədər xidmət aparılacaq. Rayon maşınlarının saxlanması üçün nəzərdə tutulan duracaqda sürücülər öz maşınlarını təhlükəsiz və ödənişsiz saxlayacaqlar. Qüvvəyə minən yeni qanun sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Hətta sürücülərlə polis əməkdaşları arasında mübahisələr də yaranır. Rayonlarda bu məsələyə münasibətin necə olduğunu öyrənmək üçün Müsavat Partiyasının bir neçə rayon təşkilatı ilə əlaqə saxladılar.

Müsavat Partiyasının Məsullü rayon təşkilatının sədri Xasay Fərzuulla bu qərarın rayonda ciddi narazılıq doğurduğunu bildirdi: "Rayon qeydiyyatı avtomobillərin Bakıya girişinə qoyulan qadağa məqsəduyğun və insanların işini sürətləndirəcək addım deyil. Bu qərar Bakıya rayon qeydiyyatı şəxsi avtomobili ilə gələn insanların rahatlığını ciddi şəkildə pozacaq. Sentyabrın 15-nə qədər olan vaxtda müşahidələrdən görünürdü ki, məlum qadağa in-

"Rayonlulara" şəhər qadağası etirazlar doğurub

Müxalifət partiyalarının rayon təşkilatlarının sədrləri də qərarı absurd hesab edirlər



sanlarda narazılıq yaradıb. Lakin qərar qüvvəyə mindikdən sonra, yəni 15 sentyabrdan başlayaraq sürücülərdə kəskin etirazı görmək olur. İllərlə formalaşmış düzəni dağıtmaq problemlər yaradıb. Əgər bu qadağalar şəhərdə avtomobil sıxlığını aradan qaldırmağa xidmət edəcəyi məqsədlə edilibsə, mənə, bu heç də uğurlu variant deyil. Bəllidir ki, bu gün ra-

yonlarda xeyli Bakı qeydiyyatı olan maşınlar var. Lakin buna baxmayaraq, mümkün idi ki, başqa formada, əhaliyə xüsusi çətinlik yaratmadan məsələ həllini tapsın. Məsələn, qadağaların günün xüsusi saatlarında, sürücülərə çətinlik yaratmadan tətbiq etmək olardı. Lakin Bakıya girişin gecə saatlarında, həm də qısa zaman kəsiyində tətbiq olunması əlverişli deyil. Əgər bu qərar ye-

ni dərs ilinin başlanmasına görədirsə, dərsləri tamamilə 1-ci növbəyə keçirib, maşınların şəhərə girişini günorta saatlarından sonra təmin etmək olar. Bundan başqa, bu qərar bir xeyli vətəndaşa maddi ziyan da vuracaq. Məsələn, şəxsi minik avtomobili ilə Bakıya kənd təsərrüfatı məhsulu gətirən vətəndaşın rahatlığı bir yana, əlavə nəqliyyat xərci ödəməli olacaq. Bu baxımdan məlum qadağa məqsəduyğun deyil və ciddi çətinliklər yaradacaq. Fikrimcə, qərara yenidən baxılmalıdır".

Partiyanın Mingəçevir rayon təşkilatının sədri Nürəddin Rüstəmli də bu addımı narazılıqla qarşılandığını bildirdi: "Ölkə vətəndaşının öz paytaxtına istədiyi vaxt gələ bilməməsi təbii ki, narazılıqla qarşılanır. Bu qərar nə insan haqlarına sığır, nə də demokratiyanın prinsiplərinə uyğundur. İnsanlar çox narazıdır ki, öz paytaxtına gedə bilmirlər. Maşın bu insanın xüsusi mülikiyyətidir. Bu qadağa absurd və gülməlidir. Sanki Bakını bir növ Azərbaycandan ayırır ay-

nca bir respublika edirlər. Rayon əhalisinə ikinci dərəcəli insanlar kimi baxırlar ki, öz maşını ilə paytaxta girə bilməz".

Müsavat Partiyasının Ağcabədi rayon təşkilatının sədri Rəşid Nəcəfli rayonda bu qərara qarşı çox mənfəi münasibət olduğunu dedi: "Rayonda xəstəsi, Bakıda vacib işi olanlar olur. Mən belə başa düşdüm ki, bu, qanunsuz bir qərardır və vətəndaşın hərkətinin məhdudlaşdırılması, insan azadlığının sıxışdırılmasıdır. Ağcabədililər də bunu bu cür qiymətləndirir. Hamı düşünür ki, bu qərar kimlərin marağını güdən bir qərardır. Rayonda bir nəfər də olsa, bu qərarı bəyənmiş və pis qarşılayır. İnsanların işinə maneçilik yaradır. Çox güman ki, bu rüşvət tələsi də ola bilər. Pul alıb buraxacaqlar".

Müsavat Partiyasının Gəncə şəhər təşkilatının sədri Oktay Zeynallı bildirdi ki, şəhər sakinləri arasındakı bu söhbət çox gərgin vəziyyətdədir: "Bəlkə kimse xəstəsini səhər tezdən həkimə çatdır-

malıdır. Həkimin qəbuluna səhər tezdən düşmək üçün də buradan səhər saat 5-6-da çıxıb maşınla gedilir. İndi xəstəni haradasa düşürüb, maşını harasa qoymaq nə dərəcədə doğrudur?! Gərəkdir bu qərarla belə bir fərq qoyulardır ki, xəstəsi, vacib işi olan, dövlət idarələrinə gedənlərə güzəşt olunsun. Bu qərardan hər kəs narazıdır".

Partiyanın Qazax rayon təşkilatının sədri İlqar Mustafayev bu qərarın rayon sakinləri üçün təhqir olduğunu dedi: "Nəçə illərdir ki, hakimiyyət paytaxtdakı tıxac problemi ilə məşğul olur, amma həll edə bilmir. Azərbaycanın paytaxtında Azərbaycan vətəndaşını buraxmamaq hər bir insan üçün təhqirdir. Necə ola bilər ki, sən vətəndaş paytaxta buraxmıyasan?! Bu o deməkdir ki, bunlar istədiyi vaxt istədiyi yerə maşın buraxa bilməz. Ümumiyyətlə, Qazax sakinləri bu qərara yaxşı baxmır. Hakimiyyətin bu addımı gözənilən idi. Çünki tıxac problemi Azərbaycanın özünü üçün tıxac çevrilir".

□ **Günəl MANAFI**

“Sentyabrın 24-25-də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü olacaq”. Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədov keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, əvvəl həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirləri ayrıca görüşəcək:

“Sonra birlikdə görüş baş tutacaq. Son vaxtlar atəşkəs rejiminin pozulması intensivləşib. Ümid edirəm ki, bu görüşdə bununla bağlı bir nəticə olar. Rusiya bu sahədə öz diplomatiyasını gücləndirib. Sergey Lavrov Azərbaycana gəldi, mən Moskvada oldum. Amma nəticə üçün işləməliyik. Bəzi məsələləri razılaşdırmalıyıq. Rusiya ATƏT FT-nin Minsk Qrupuna dəstəyini davam etdirir. Çalışacağıq ki, bir nəticə ala, amma əvvəldən demək çətindir” (APA).

Qeyd edək ki, BMT-nin Baş Assambleyası çərçivəsində prezidentlərin görüşünün təşkil olunmasına hazırlıq görülsə də, sonradan bunun baş tutmadığı məlum oldu.

Sentyabrın 15-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Robert Valterin Azərbaycana səfəri də son gərginliklərlə əlaqədar idi. Bu mənada onun Qarabağ münaqişəsi ilə bağlı hazırlayacağı hesabatda da ümidlə yanaşanlar var. Azərbaycan XİN başçısı Elmar Məmmədov onunla görüşündə bir sıra faktları qatdı. “Suriyadan olan erməni qaçqınları Dağlıq Qarabağda yerləşdirməsi ilə Ermənistan Cenevrə konvensiyaları əsasında üzərinə götürdüyü öhdəlikləri pozur” - nazir bildirdi. E. Məmmədov ATƏT FT-nin Minsk Qrupunun həmsədrlərinin Vyanada Minsk Qrupunun digər üzvləri ilə məsləhətləşmə və məlumatlandırma xarakterli görüşlər keçirməsinin müsbət hal olduğunu deyib. O əlavə edib ki, ATƏT FT Minsk Qrupunun bütün üzvləri, eləcə də müvafiq beynəlxalq təşkilatlar da münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi əsasında həlli prosesinə töhfə verməlidirlər.

İşğalçılıq siyasəti səbəbindən bölgədə gərginliyin qaldığı bir dönmədə Ermənistan prezidentinin həyasızcasına Azərbaycanı şikayət etməsi də erməni simasını bir daha açıq. “Ermənistanla Azərbaycan sərhədindəki gərginlik bölgədə sabitliyin pozulmasına gətirə bilər”. Tacikistanın paytaxtında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Ermənistan prezidenti Serj Sarkisyan bəyan edib. İclasdan sonra Ermənistan prezidenti jurnalçılara KTMT dövlət başçılıq ilə məhdud tərkibdə “kəskin məsələlərin” müzakirə edildiyini bildirdi. Ermənistan prezidenti bəyan edib ki, “diqqəti xüsusilə Ermənistan-Azərbaycan sərhədi və Azərbaycan-Qarabağ təmas xətti boyunca gərginliyin artması təhlükəsinə çəkərək”, KTMT dövlət başçılıq Cənubi Qafqaz bölgəsindəki vəziyyət haqqında məlumat verib.

Politoloq Arzu Nağıyev vəziyyəti şərh edərkən “Yeni Müsavat”a xatırladı ki, Avropa Şurası Parlament Assambleyasının Siyasi Məsələlər üzrə Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi, Böyük Britaniyadan olan parlamentar Robert

Valterin ölkəmizə bu il ikinci səfəri olacaq: “Bundan əvvəl o, martın 12-13-də Azərbaycanda səfərdə olub və münaqişə bölgəsində gərginliyin artması ilə bağlı məruzə hazırlayıb və təəssüflə qeyd etmək lazımdır ki, həmin məruzə heç bir müsbət effekt verməyib. Hazırda Azərbaycanda səfərdə olan Valter müdafiə naziri Zakir Həsənovla görüşüb və nazir regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ona ətraflı məlumat verib, eyni zamanda Ermənistan tərəfindən beynəlxalq hüququn normalarının pozulmasını və qoşunların təmas xəttində gərginliyin artmasının səbəblərini açıqlayıb. Robert Valterin vəziyyətlə yerində yaxından tanış olmaq üçün cəbhəboyu zonaya və xüsusilə təmas xəttinə səfər etmək xahişi də müsbət qarşılanıb və onun rəhbərliyi ilə nümayəndə heyəti təhlükəsizliyi təmin olmaq üçün təmas xəttinə, eyni zamanda yerli əhali və şəxsi heyətlə görüşə yollanıb.

Bundan başqa, xarici işlər naziri Elmar Məmmədov da Robert Valteri qəbul edib və münaqişənin həlli ilə bağlı müzakirələr aparıb, hətta Suriyadan olan qaçqınların Dağlıq Qarabağ ərazində yerləşdirilməsi məsələsinə də nəzərini çatdırdı. Bir sözlə, Robert Valter və onun gələcək məruzəsi üçün Azərbaycan tərəfi hər cür şərait yaradıb. Düşünürəm ki, o, təmas xəttinin digər tərəfinə də səfər edəcək və yekun məruzə ilə çıxış edəcək”.

A.Nağıyevə görə, onun hazırladığı məruzə və ya hesabat yaqin ki, ümumi anlayış xarakterli olsa, yenə də əvvəlki effekti verəcək və bir daha ATƏT-in münaqişə ilə bağlı bəyanatdan başqa bir iş görə bilməyinin şahidi olacağıq: “Digər tərəfdən, məhz təmas xəttində olmaq, əhali ilə görüşmək, problemləri öz gözü ilə görmək də vacib məsələdir. Məlumdur ki, Azərbaycan Madrid prinsipləri çərçivəsində münaqişənin həllini daima müsbət qarşılayır, çünki əsas şərt ərazi bütövlüyüdür, bir də təcavüzkar Ermənistanın hərbi birləşmələrinin ərazilərimizi qeyri-şərtsiz tərk etməsidir. Əgər bu məsələlər Robert Valterin hesabatında öz əksini tapsa, onun səfərini müsbət qiymətləndirmək olar, tapmasa, ATƏT-in regiona növbəti bir lüzumsuz səfəri kimi yadda qalacaq”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, beynəlxalq təşkilatlar əllərindən gələni edir ki, bu ilin sonuna qədər müharibə başlamasın: “Məhz bu məqsədlə prezidentlərin BMT-də görüşü planlaşdırılmışdır. Ancaq alınmadı. Çünki danışıqlarda irəliləyiş yoxdur, prezident İlham Əliyev görüntü xətinə erməni həmkarı ilə görüşə ehtiyac duymadı. Nəticəsiz görüşlər İrəvana lazımdır ki, özünü “sülhərvər” göstərsin, eyni zaman işğala yönəlmiş status-kvonu uzatsın. Bu isə bizim maraqlara cavab vermir. Odur ki, vasitəçilər qorxdular ki, prezidentlərin Nyu-Yorkda görüşməməsi cəbhə bölgəsindəki vəziyyəti daha da gərginləşdirə bilər. Buna baxmayaraq, heç olmasa xarici işlər nazirlərini görüşə razı saldılar. Bunun davamı kimi ilin sonuna qədər prezidentləri görüşdürmək istəyəcəklər. Beləliklə, vasitəçilər günləri, ayları, illəri uzatmaqla məşğuldurlar, ortada irəliləyiş yoxdur, bir gün də aylacaq ki, ağır texnika işə düşüb, bölgədə elə bir vəziyyət yaranıb ki, ələm bir-birinə deyib. Onda vasitəçilərə vəziyyəti sabitləşdirmək, qarşı duran tərəfləri ayırmaq daha çətin olacaq”.

E.Şahinoğlu deyir ki, ümumiyyətlə, AŞ PA Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisinin təyinatı müsbət haldır: “AŞ PA bir-mənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə yönəlmiş bir neçə qətnamə qəbul edib. Həmin qətnamələrdən Ermənistan narazı qalıb. Bu mənada AŞ PA Siyasi Komitəsinin Dağlıq Qarabağ münaqi-



Qarabağla bağlı yeni hesabat nəyi dəyişəcək?

Amerika nazirləri Nyu-Yorkda görüşdürəcək; ekspert: “Beynəlxalq təşkilatlar əllərindən gələni edir ki, bu ilin sonunadək müharibə başlamasın...”



şəsi üzrə məruzəçisi Robert Valterin bölgəyə səfəri təqdirəlayiqdir. Robert Valter yaqin ki, münaqişənin həlli ilə bağlı hesabat hazırlayacaq və bu hesabatı bir müddətdən sonra AŞ PA-nın müzakirəsinə çıxaracaq. Ona görə vacibdir ki, həmin hesabatda münaqişənin mərhələli həlli vurğulansın. Digər tərəfdən, hesabatda Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyinin də yer alacağı istisna deyil. Rəsmi Bakının tənqid etdiyi Avropa Parlamentini də daxil edən Dağlıq Qarabağla bağlı qətnamə qəbul edərək, orada işğal altındakı torpaqların boşaldılmasının vacibliyinə diqqət çəkmişdi. Bu cür qətnamələr və hazırlanan hesabatlar bir daha ondan xəbər verir ki, Azərbaycan Avropa təşkilatları ilə əməkdaşlığını davam etdirməlidir. Avropa Birliyi və AŞ PA ilə münasibətlərin soyuması bizim xeyrimizə deyil. Bu qurumlar insan haqları ilə bağlı Azərbaycan hakimiyyətini tənqid edə bilərlər, ancaq unutmamaq lazımdır ki, adicikən təşkilatlar Dağlıq Qarabağ probleminin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipindən çixış edirlər”.

Ekspertə görə, buna baxmayaraq, ümidlərimizi bu cür hesabatlarla bağlamaq da düzgün deyil: “ATƏT həmsədrlərinin 20 ildən çox fəaliyyəti göstərdi ki, heç bir xarici güc Dağlıq Qarabağ münaqişəsinə bizim əvəzimizə həll etməyəcək. Münaqişənin həllini işğalçıya biz dikte etməliyik. Əgər üstünlük bizə keçsə, beynəlxalq təşkilatlar da bu amillə hesablaşacaq. Kimsə bizə əmr edə bilməz ki, misal üçün, Ağdam və Füzulini azad etməyə, Şuşa, Kəlbəcər və ya Laçın ətrafında qüvvələri çıxarmayaq. Bu torpaqların ermənilərə dəxli olmadığını beynəlxalq təşkilatlar da bilir. Əgər Ermənistan ikinci status-kvonu qorumağa çalışırsa, bizim də məqsədimiz Dağlıq Qarabağda 1988-ci ilə qədər mövcud olan status-kvonu bərpa etməkdir. Yeni ermənilər Xankəndində yaşamağa davam edəcəklərsə, Şuşa, Laçın və Kəlbəcərdə də azərbaycanlılar yaşamalıdırlar”.

Hərbi ekspert Üzeyir Cəfərov Sarkisyanın şikayətini təsədüf saymır: “Çərşənbə axşamı Tacikistan paytaxtında keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının iclasını

və orada müzakirə edilən məsələləri böyük maraqla gözləyirdim. Ona görə yox ki, bu qurum məni nə iləsə cəlb edir. Sadəcə, təxmin edirdim ki, bədnam qonşularımızın cinayətkar prezidenti Serj Sarkisyan sentyabrın 7-də Moskvada Putinin qonağı oldu. Çıxışı zamanı Ermənistan prezidenti öz vicdansızlığını bir daha ortalığa qoydu. Maraqlıdır ki, bir nəfər də olsun ona sual vermədi ki, ay Rusiyanın əlində oyuncaq olan Serj Azatoviç, sən Azərbaycan torpaqlarında nə işin var ki, sən bu qədər narahat-sən? Burda deyirlər, “oğru elə qışqırdı ki, doğrunun bağı yarıldı”. Bu bədnam siyasətçi gözəl anlayır və yaxşı başa düşür ki, gec-tez Azərbaycan öz gücünü ortalığa qoyacaq. Və rəsmi Bakının yeganə istəyi ərazi bütövlü-

yünün təmin edilməsidir”.
Ü.Cəfərov xatırladı ki, Bakı heç bir halda Ermənistan-Azərbaycan sərhədində gərginliyin yaşanması marağında olmayıb: “Əksinə, təmas xətti boyunca gərginliyi artıran da, təhlükə yaradan da məhz KTMT üzvü olan Ermənistandır. Bunu bu təşkilata üzv olan ölkələrin başçıları da yaxşı bilirlər. Həmin o Qazaxıstanın dövlət başçısı N.Nazarbayev, yaxud Belarus lideri A.Luqaşenko və digərləri o qədər də sadələh adamlar deyillər ki, Sarkisyanın avantürasına inan-sınlar. Onlar Azərbaycanın siyasi və hərbi rəhbərləri ilə ikitərəfli və çoxtərəfli görüşlər zamanı dəfələrlə bəyan ediblər ki, onlar Azərbaycanın haqq işini dəstəkləyirlər. Ona görə də dövlət başçılarının ekseriyyəti Cənubi Qafqaz bölgəsindəki vəziyyətin hansı formada olmasından yaxşı xəbərdardılar”.

Hərbi eksperte görə, Sarkisyanın narahatçılığı da özünü sığortalamaq niyyətindən irəli gəlir: “İstəyir ki, sabah baş verə biləcək problemlər fonunda onun yaxası pis əllərdə qalmasın. Həm KTMT və digər qurumların yetkililəri dəfələrlə bəyan ediblər ki, onlar Qarabağ münaqişəsinə qarışmaq niyyətində deyillər və əgər sabah tərəflər arasında hər hansı toqquşma baş verərsə, onlar Ermənistanı köməklik etmək iqtidarında olmayacaqlar. Bir sözlə, həm Putinin qəbulunda, həm də Tacikistanın paytaxtında Serj Sarkisyanın bir daha göstərdi ki, onlar çox narahatdırlar və Qarabağla bağlı əvvəlki əminlikləri get-gədə heçə enir. Şəxsən mən düşünürəm görə, Sarkisyanın narahatçılığına heç qənaət əsas var. Çünki əvvəlki illərdə olduğu kimi, onların yalanları və qeyri-səmimilikləri işlərinə yaramır. Faktiki, Rusiyadan başqa heç kim Ermənistanı dəstək olmaq fikrində deyil. Ona görə də harda gəldi, kimə gəldi şikayətlənən erməni rəsmiləri, yaxşı olardı ki, doğru və düzgün nəticəyə gəlib addımlarını düzəldəydilər. Vaxt isə gözləmir”.

Torpaqla bağlı məhkəmə çəkişməsi

Abşeron məhkəməsi gözlə görünən saxtakarlığa 1 ildir göz yumur



"1 ildir ki, hakim Şövkət Nəcəfova iddiam əsasında məhkəmə araşdırması aparır. Amma məhkəmənin sonu görünmür. Mənim torpaq sahəmi sənədlərdə saxtakarlıq etməklə satıblar. Etibarnaməyə adı gözlə baxanda həmin saxtakarlıqlar görünür. Məhkəmə işə saqqıza dönüb, uzandıqca uzanır" - bu sözləri redaksiyamıza müraciət edən Saray qəsəbə sakini Həsən Pərvanəyevin deyib.

Onun sözlərinə görə, saxtakarlığı edənələr bu gün sərbəst gəzib dolayırlar: "Məhkəmə xətsünaslıq ekspertizası təyin elədilər. Ekspert yazdı ki, mənim tanışım Vaqif Muradova verdiyim etibarnaməyə onun həyat yoldaşının adı başqa qələmlə yazılıb. Həmçinin 5 il müddətinə verilmiş etibarnamənin başqa qələmlə 15 ilə çevrilməsini də yazdı. Ekspert başqa qələmlə yazılanların saxtakarlıq olduğunu qeyd etməyib. Məhkəmə də bu fakta hüquqi qiymət verməyə tələsmir. Etibarnamədə 5 rəqəminin əvəlinə 1 rəqəmini artırıb 15-ə çeviriblər, amma mötəriyədə 5 rəqəminin hərflə yazılmasına əhəmiyyət verməyiblər. Etibarnaməyə baxan hər kəs bunu görür, deyir. Hakimdən başqa!"

H.Pərvanəyevin sözlərinə görə, torpaq sahəsinə dair etibarnaməni bir vaxtıl dostluq etdiyi Vaqif Muradova verib: "Vaqif Muradovla 1981-ci ildən tanış idik. O, Sumqayıt

Yük Stansiyasında dispetçer idi, mən də sürücü işləyirdim. Tanışlığımız, sonradan dostluğumuz yaranmışdı. İşdən çıxandan sonra da ara-sıra görüşürdük. O, dispetçerlikdən sonra Rusiyadan taxta-şalban gətirib Azərbaycanda satırdı. 2007-ci ildə atam rəhmətə gedəndən sonra o, bu haqda eşidib gəlmişdi. Söhbət əsnasında dedi ki, maddi çətinlikləri var. Banka girov qoyub kredit götürmək üçün əmlak axtarırdı. Saraydakı evimin sənədlərini istədi, uyğun olmadı deyər mənə torpaq sahəmin sənədlərini aldı. Dedi ki, banka girov qoyub pul götürəcək. Günlər birində də gəldi ki, pul götürüb, Arxangelskə taxta vurmağa gedir. Qayıdıb gələndən sonra torpağı da girovluqdan çıxaraçaq. Rusiyadan təxminən 5 ay sonra qayıdacağını demişdi. Onunla illərin dostu olduğumdan dediyi sözə şübhə etmədim. 3 ay sonra onun bacısı oğlu yanıma gəldi, dedi ki, Vaqif rəhmətə gedib. Torpaqla

bağlı soruşdu, aramızdakı söhbəti dedim. Bildirdim ki, Vaqifin yoldaşı da bu söhbəti bilir. Çıxdı getdi, bir də eşitdim ki, torpağımi sənədləri saxtakarlıqla satıblar".

H.Pərvanəyevin sözlərinə görə, saxtakarlıq 2014-cü ildə baş verib: "Sarayda Vaqif Əsgərov adına bir makler var. Çox qısa müddətdə milyon olub. Bu adam həmin torpağı ona satmağı təklif etmişdi. Satmamışdım. Saxlamışdım ki, bir az bahalaşsın, satım, Vaqifin uşaqlarına da köməklik edim. Vaqif Əsgərov həmin torpağı saxta sənədlərlə onlardan alıb. Mən o torpağı dostum Vaqif Muradova satmamışam. Girov qoymaq üçün vermişdim. Əgər satsa idim, sənədlərdə ailə üzvlərimin də razılığını təsdiqləyən məlumatlar olmalı idi.

Abşeron Rayon Məhkəməsinə 18 sentyabr 2014-cü ildə iddia vermişəm. 1 ildir ki, məhkəmə gedir. Hakim Şövkət Nəcəfova işi yekunlaşdırmaq bilmir. Bu müddət ərzində Ədliyyə Nazirliyinə və Baş Prokurorluğa müraciətlər etmişəm. Amma sənədlərdəki saxtakarlığı üzə çıxarırlar".

H.Pərvanəyev ədliyyə naziri Fikrət Məmmədova və baş prokuror Zakir Qaralova müraciət edərək etibarnamədəki saxtakarlığı etmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini istəyir.

□ E.HÜSEYNOV

Külək Göyçayı işıqsız qoydu

Azərbaycanın rayonlarında müşahidə olunan güclü yağış və külək Göyçay rayonunun elektrik sisteminə ciddi ziyan vurub. "Report" xəbər verir ki, güclü külək nəticəsində iri gövdəli ağaclar aşaraq elektrik naqillərini sıradan çıxarıb.

Bələ ki, Göyçay rayonunun təxminən 80%-i elektrik enerjisiz qalıb. Rayonun Bığır, Qaraman, Ləkçitlaq, Yalman, Qaraxıdır, Şəkər, Mırtı, Alikənd, Vəysəlli, Qarayazi, Qaraməyəm, Yekəxana və Şahsoltanlı kəndində elektrik enerjisi kəsilib.

Bununla bağlı rayon elektrik şəbəkəsinin işçiləri əraziyə ezam olunub. Göyçay Rayon Elektrik Şəbəkəsindən "Report"a verilən məlumata görə, sentyabrın 16-da hazırda rayon ərazisinin 60%-i elektrik enerjisi ilə təmin olunub. Digər kəndlərdə isə elektrik enerjisi verilişinin bərpa olunması üçün işlər davam etdirilir.

Qəbələdəki qətlə bağlı tutulanların sayı 18-ə çatdı

Qəbələdə qətlə nəticələnən quldurluq hadisəsi ilə bağlı daha iki nəfər həbs edilib. AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluğun mətbuat xidmətlərinin yaydığı birləşmiş məlumatda bildirilib. Xatırladaq ki, 2014-cü il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə odlu silahla qətlə yetirilməyən meyitinin tapılması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmışdır.

Araşdırmaçılarla müəyyən edilmişdi ki, Vahid Vahabovun qonşusu Coşqun Kərimbəyli onun imkanlı şəxs olduğu barədə yaxın dostları, radikal ekstremist yönümlü dini təriqət üzvləri olan, əvvəllər məhkum edilmiş Nureddin Xəlilova, Müşfiq Mikayilova, Rəşad Həşimliyev və Əhməd Kərimova məlumat verib. Onlar həmin tarixdə oğurladıqları avtomobillə Qəbələ şəhərinə gedərək, gecə saatlarında quldurcasına Vahid Vahabovun yaşadığı mənzilə soxulub, odlu silahla onu öldürüb, həyat yoldaşına isə müxtəlif dərəcəli xəsarətlər yetirmişdilər.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar dəstənin bir çox üzvləri məsuliyyətə cəlb olunublar.

Daxili işlər və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlərlə həmin qətlənin və bir sıra digər ağır cinayətlərin təşkilatçılarından və fəal iştirakçılarından olan, sözlügedən mütəşəkkil qrupun istintaqdan yayınan daha 2 üzvü - Coşqun Kərimbəyli və Əhməd Kərimov müəyyən edilərək yaxalanıblar. Bununla da cinayətkar dəstənin tutularaq həbs edilən üzvlərinin sayı 18 nəfərə çatıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Elan

Qəbələ rayonu Vəndam kəndində parket fabriki bütün avadanlıqları ilə birlikdə, çox ucuz qiymətə (15000 AZN) təcili satılır.

Tel: 070 335 90 15

Babasil xəstəliyinin ən müasir metodla

MÜALİCƏSİ

Almaniyanın məşhur "Karl Etorts" firmasının aparatı ilə Moskva şəhəri proktologiya ETM-də xüsusi hazırlıq keçmiş həkim tərəfindən qansız, ağrısız, yataq rejimi gözləmədən - lateks həlqə qoyulması.

SƏLİMOV FƏRMAN

Tel: (055) 776-70-34

Elan

Buzovna dairəsində, Daxili Qoşunların yanında 7 sot torpaq satılır. Sotu 7500 AZN.

Əlaqə telefonu: (050) 343-59-72

"Nar" operatorunun dəstək verdiyi kino layihəsindən növbəti uğur; "Üç tarix" kinoalmanaxı çərçivəsində çəkilmiş daha bir qısametrajlı film beynəlxalq uğura imza atdı

"Nar" mobil operatorunun və "İçərişəhər" dövlət tarix-memarlıq qoruyucu idarəsinin dəstəyi ilə 2013-cü ildə yaradılmış "Üç tarix" adlı kinoalmanax çərçivəsində çəkilən "Tanrıya məktub" filmi dünyanın ən nüfuzlu qısametrajlı film və ssenari festivallarından olan 12-ci "DC Shorts" festivalının müsabiqə proqramına daxil edildi. 10 sentyabr 2015-ci ildə Vaşinqton şəhərində start götürmüş kinofestivalda 24 ölkənin istehsalı olan 125 qısametrajlı film nümayiş etdirildi. Gənc azərbaycanlı rejissor Mariya İbrahimovanın qısametrajlı filmi ABS-ın bu mötəbər film festivalının proqramına daxil edilməklə, daha geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edərək böyük uğura imza atdı.

Festivalda nümayiş etdirilən "Tanrıya məktub" filmi kino həvəskarları arasında keçirilmiş səsvermə nəticəsində təqdim olunan "Tamaşaçıların rəğbəti" (AUDIENCE WINNERS) mükafatına layiq görüldü. Film tamaşaçıların böyük marağına səbəb oldu, kino zalında boş yerlər qalmadığı üçün filmi seyr etmək istəyənlər hətta pilləkənlərdə də oturmağa razı olurdular.

Ölkə mədəniyyətinin təbliği istiqamətində fəaliyyəti ilə tanınan "Nar" Azərbaycanın kinomotoqrafiya sənətinin inkişafı missiyasına öz töhfəsini vermiş və bu istiqamətdə bir çox layihəyə imza atmışdır. Milli-mənəvi dəyərlərə böyük önəm verən "Nar" əsrlərin xatirəsini özündə yaşadan qədim Bakının təkrar olunmaz ənənələrini qorumaq və yaşatmaq məqsədi daşıyan bu layihəyə də öz dəstəyini əsirgənməmişdir.

AYBAK GÜNLƏRİ		
1-2	Şənbə	
3-4	Bazar	
5-6	Çərşənbə	
7-8	Çərşənbə	
9-10	Çərşənbə	
11-12	Çərşənbə	
13-14	Çərşənbə	
15-16	Çərşənbə	
17-18	Çərşənbə	
19-20	Çərşənbə	
21-22	Çərşənbə	
23-24	Çərşənbə	
25-26	Çərşənbə	
27-28	Çərşənbə	
29-30	Çərşənbə	
31	Çərşənbə	
BİLGİLİLƏR		
1-2	Şənbə	
3-4	Bazar	
5-6	Çərşənbə	
7-8	Çərşənbə	
9-10	Çərşənbə	
11-12	Çərşənbə	
13-14	Çərşənbə	
15-16	Çərşənbə	
17-18	Çərşənbə	
19-20	Çərşənbə	
21-22	Çərşənbə	
23-24	Çərşənbə	
25-26	Çərşənbə	
27-28	Çərşənbə	
29-30	Çərşənbə	
31	Çərşənbə	

Gündəliklərdəki rüsvayçı səhv

Orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş gündəliklərdə iki dövlət bayramının tarixi səhv qeyd olunub. Təhsil Nazirliyi də bu "ÇP"-yə münasibət bildirib. Nazirlikdən deyiblər ki, buna görə onlar cavabdehlik daşıyır. Bəs onda rüsvayçılığa bərabər bu xəyala cavabdeh kimdir?

Məktəbli kitabçası, yeni gündəliyin üzərində qeyd olunub ki, o, "Şərq-Qərb" nəşriyyatında çap olunub.

Təhsil Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Billurə Hacızadə də virtualaz.org saytına açıqlamasında bildirib ki, gündəlikdə qeyd olunan detallar nəşriyyatın öhdəsindədir, nazirlik ona nəzərət etmir.

Məsələyə aydınlıq gətirmək üçün "Şərq-Qərb" nəşriyyatı ilə bir neçə dəfə əlaqə saxlasaq da oradan bildirdilər ki, hazırda rəhbərlikdən bununla bağlı danışacaq heç kim yoxdur.

Təhsil eksperti Əjdər Ağayev isə bu fikirdədir ki, buna görə məsuliyyəti nəşriyyat daşıyır: "Bu gün şərait elədir ki, kim hansı rəngdə, hansı formada istəyə gündəlik çap edə bilər. Nəşriyyat gözüyumulu davranmamalıdır. Bəs onun redaktoru, direktoru, korrektoruna hara baxır? Heç biri işləmir, amma nəşr üçün pul alırlar".

Qeyd edək ki, həmin gündəlikdə 9 noyabr - Dövlət Bayrağı günü ilə 18 oktyabr - Dövlət Müstəqilliyi gününün yerləri səhv göstərilib. Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd olunub.

Kişilər!!! Axırcı şans!!!

İsrail təbabəti tətbiq edilir!

Əgər Sizə nə Azərbaycanda, nə də xaricdə heç kim kömək edə bilməyibsə, onda yaxşı insanlara, aşağıdakı xəstəlikləri, keyfiyyətli, qısa müddətlə və tam müalicəsini d-r Vaiz Səmədov apara bilər:

- * Cinsi zəiflik, meyilin və ereksiyanın azalması tam impotensiyədək (yaşdan və səbəbdən asılı olmayaraq)
- * Cinsi marağın və cinsi aktların azalması
- * Vaxtından tez toxum ifrazatı (səbəbdən asılı olmayaraq)
- * Toy gecəsinin uğursuzluqları (kişi tibbi problemlər)
- * Prostatitlər. Prostat vəzin böyüməsi və ya kiçilməsi
- * Prostat adenomasi (vəzidə düyünlərin amala gəlməsi)
- * Cinsi vəzilərin-xayaların böyünməsi və ya kiçilməsi
- * Qasıq-xayalıqda sızılı, küt və ya kəskin ağrılar
- * Əvvəldən xarici cinsi üzvün balaca olması
- * Xarici cinsi üzvün sonradan birdən kiçilməsi
- * Cinsi üzvün düyünlə birdən öyilməsi (Peyroni xəstəli.)
- * Oğlan uşaqlarında cinsiyyət üzvlərinin inkişafsızlığı
- * Uşaqlarda gecə vaxtı yerinə sidiyə getməsi (enurez)
- * Hormonal və iltihablı sonsuzluq (kişilər və qadınlarda da)
- * Yuxusuzluq və yuxu pozuntuları
- * Sidik aktlarının gecə ya gündüz tez-tez olması
- * Sidik aktlarının çətinlikləri və tutulmaları
- * Cinsi aktla bağlı sidikdə və spermada qan olması
- * Zöhrəvi xəstəliklərdən sonra qalqlar və ağrılaşmalar
- * Saçların bütün formalatda tökülməsi. Sızanaqlar
- * Yuxuda iken və yuxudan qalxanda qan təzyiqinin yüksək qalması
- * Boyun, baş, bel, ayaq ağrıları və osteoxondroz
- * Onurğa sütununun yırtığı, qulunların dərmansız müalicəsi

Həkim qəbulu və həkimə zəng etmək saat 11.00-dan sonra Tel: (012) 437-88-05; (050) 213 88-05.

Həkimin 16 TV çıxışları: youtube.com və facebook.com doktor Vaiz Səmədov.



Dünən də burada idim. Fikir verdim ki, mən də daxil olmaqla bir çox sərnəşin qiymətlərdən narazıdır. Bir şey də var ki, qatarların yola düşmə zamanı arasındakı interval çox uzundur. Bunu azaltsalar, yaxşı olar. Qatarlar işə düşəndən sonra yollarda tıxac azalır. Mən həm də şəxsi minik avtomobili ilə Sumqayıta gedib-gəlirəm. Dünən axşamçağı Bakıdan Sumqayıta getdiyim zaman yolların açıq olmasının şahidi oldum. Belə bizə çox rahatdır. Bu dəqiqə Sumqayıtın ekser sakini Bakıda işləyir. Eyni zamanda mənim 2 övladım Bakıda ali təhsil alır. Onlar hər gün avtobusla Bakıya gələndə

Bakı-Sumqayıt qatarına sərnəşin axını başlayıb


Sərnəşinlər hər şeydən razıdırlar, qiymətdən başqa; vətəndaşlar təklif edir ki, avtobus qiyməti tətbiq olunsun; Dəmir Yolu İdarəsindən bu haqda açıqlama verildi: "Qiymətlər dəyişməyəcək"



Sentyabrın 15-dən etibarən Bakı-Sumqayıt sürətli elektrik qatarı sərnəşinlərin ixtiyarına verilib. İnsanların sürətli qatarla bağlı fikirlərini öyrənmək üçün, Bakı Dəmir yolu Vağzalında olduq. 1 gündür istifadəyə verilməsinə baxmayaraq, insanların qatara maraqları böyükdür.

Qatarın gediş haqqı müəyyənleşib. Tarif Şurasının açıqladığı qərara görə, Bakı-Sumqayıt qatarı ilə yola çıxanlar stansiyalararası məsafələrdən asılı olaraq 20-70 qəpik arasında gediş haqqı ödəyəcəklər. Qatarla Bakı Dəmir Yolu Vağzalından Sumqayıt Dəmir Yolu Vağzalınadək gediş haqqı isə 80 qəpikdir. Vağzal əməkdaşlarının sözlərinə görə, elə ilk gündən insanların bura axını güclü olub. Elektrik qatarına biletleri həm avtomatik köşklərdən, həm də kassalardan almaq mümkündür. Orada olarkən kassaların qarşısında qələbəlik vardı.

Sərnəşinlər qatarın rahatlığından razı qalsalar da, gediş haqqından narazıdırlar. Onlar dedilər ki, metronun "20 Yanvar" stansiyası qarşısından Sumqayıta gedən avtobusla-



rın daşıma qiyməti 50 qəpikdir. Təklif edirlər ki, qatarların da gediş haqqı bu civarda hesablanarsa, yaxşı olardı. Cəfər adlı sərnəşin bildirdi ki, qatarın istifadəyə verilməsi Sumqayıtda sevincle qarşılanıb: "Mən Sumqayıt sakiniyəm. Bakıda çalışdığım üçün hər gün bura gəlib-gətməli oluram. Eləcə də qonşuluğumda olan bir çox insanların da iş yeri mənimki kimi Bakıdadır. Bu baxımdan belə bir sürətli qatarın olması bizi sevindirdi. Hələ havaaların yağışlı olması bir yana, adi günlərdə belə Sumqayıtdan Bakıya gəlmək üçün avtobus tapmırdıq. Tapanda da basabas

olurdu. Hər gün əziyyətlə işə gəlirdik. Qayıdanda da eyni vəziyyətlə üzleşirdik. Dünən bu qatarla getdim. Saata baxdım, düz 45 dəqiqəyə Sumqayıta çatdım. Nə basabas oldu, nə də neqativ halla üzleşdik. Çox rahatdır. Ancaq qiymətlər bir qədər aşağı salınsaydı, çox yaxşı olardı. Çünki hər gün 1 manat 60 qəpik yola verməyə gücümüz çatmır. Yəqin ki, irəliləyən aylarda bu məsələyə baxacaqlar".

Söhbətə qoşulan digər sərnəşin Cəlal Kərimov da bəzi nüanslara toxundu: "Əvvəla, onu deyim ki, qatarların işə düşməsi çox müsbət haldir.

narahat olurdum. Çünki yollar tıxacı olduğu üçün avtobus sürücüləri də aqressivləşirlər. Beləcə qəza hallarının sayı artır. Elektrik qatarları isə bilirik ki, təhlükəsizdir. Həm də rahatdır. Bu baxımdan yaxşıdır. Ancaq qiymətləri heç olmasa 60 qəpik etsəydilər, cibimizə də uyğun olardı".

Sərnəşinlər bildirdilər ki, onlar bilet almaları zamanı da heç bir problemlə üzleşməyiblər. Qurulan sistemdən razı qalan və artıq ikinci gündür ki, qatardan istifadə edən sərnəşinlərin sözlərinə görə, qatarlar digər stansiyalarda (Keşlə, Biləcəri, Xırdalan, Güzdək) dayanmadan birbaşa Sumqayıta gedirlər. Bunun isə səbəbi odur ki, qatardan daha çox Sumqayıt sakinləri istifadə edirlər. Elə vağzalda olduğumuz zaman söhbət etdiyimiz sərnəşinlər arasında digər dayanacaq-larda düşənlərin olduğunu biz də müşahidə etmədik.

Bakı-Sumqayıt sürətli elektrik qatarından dündən etibarən nə qədər sərnəşinin istifadə etdiyini öyrənmək üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibli-



Elza Seyidcahan hansı dairədən namizəd olacaq?

Həmkarları əməkdar artistə dəstək oldular

Əməkdar artist Elza Seyidcahan qalmaqalların əhatəsində olmasına baxmayaraq ciddi-cəhdlə parlament seçkilərinə hazırlaşır. Bəstəkar müğənni artıq namizədliyini irəli sürdüyünü bəyan edib.

O, bir müddət bundan öncə musavat.com-un əməkdaşına açıqlama verərək bildirmişdi ki, namizədliyi Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürüləcək. Lakin hakim partiya namizədlərinin siyahısını açıqlayanda əməkdar artistin adına rast gəlinmədi.

Bununla bağlı Elza Seyidcahanla əlaqə saxladığımız əməkdar artist dedi: "Narahat olmayın, hər şey yaxşı olacaq".

"Hansı dairədən namizəd olacağsınız" sualımızı Elza Seyidcahan bu cür cavablandırdı: "Hələ ki dairəni açıqlamaq istəmirəm. Amma təzliklə bu barədə məlumat verəcəm".

Bəs görəsən, həmkarları əməkdar artistin deputatlığa namizəd olmasına necə münasibət bəsləyir?

Tanınmış müğənni İzzət Bağirov deputatlığa namizəd olduğu üçün əməkdar artisti tənqid edənləri qınayıb: "Niyə Elza xanımı tənqid edirlər, bilmirəm. Savadı yoxdur, ya deputat ola bilməz? Kim nə bilir ki, onun nə bacarığı var? Bəlkə o, deputat olarsa elə işlər görəcək ki, hər kəs şok olacaq?.."

Müğənni Manaf Ağayev bütün həmkarlarına bu yolda dəstək olacağını deyib: "Bu yolda bütün həmkarlarıma uğurlar arzulayıram. Elza xanım haqqında isə onu deyə bilərəm ki, Tanrı arzusu- na çatdırsın".

Müğənni Xuraman Şuşalı da Elza Seyidcahana uğurlar diləyib: "O, həm ali təhsilli bəstəkar-müğənnidir, həm də gözəl anadır. Elza deputat olmağa layiq xanımdır".

Qeyd edək ki, əməkdar artist həm namizədlik məsələsinə, həm də xalq artisti İlhamə Quliyeva ilə aralarındakı qalmaqala görə bir çoxları tərəfindən tənqidlərə tuş gəlib. Onu tənqid edənlərə "Lider" telekanalının tanınmış aparıcısı İlhamə Nizamiqızı da qoşulub. Belə ki, o, öz facebook səhifəsində Elza Seyidcahanı sərt tənqid edib:

"Son günlər çox yersiz bir qalmaqal yaşanır. Ən pisi odur ki, söhbət Azərbaycanın əvəzolunmaz sənətkarı, "Şərəf" və "Şöhrət" ordenli gözəl xanım, hər kəsin sevimlisi İlhamə Quliyevadan gedir. İlhamə xanımla sıx yaxınlığım olmasa da, oxuduqlarımdan və eşitdiklərimdən əsəbləşdim. Elza xanım, sözlüm sizədir. Sizə bir xanım kimi böyük hörmətim var idi. Amma bu son olay məni şaşırtdı. Siz o sözləri necə dilinizə alıb deyə bilərsiniz? Axı İlhamə xanımla hamı tanıyır və hər kəs bilir ki, hansı hörmətə və sənətə malikdir. Ulu Öndərimizin və cənab prezidentin təqdim etdiyi mükafatlara şübhə ilə yanaşmağa kimin ixtiyarı var? Bu sözləri deyən xanım necə millət vəkili ola bilər? Elza Seyidcahanın yerində olsaydım, İlhamə xanımdan ən azı böyüklüyünə görə üzr istəyirdim. Bu, İlhamə xanımın sənətinin vurğunu kimi mənim şəxsi fikrimdir".

Qeyd edək ki, Elza Seyidcahanın millət vəkiliyyətinə namizədliyini irəli sürməsi xalq artisti İlhamə Quliyevanı özündən çıxartmışdı. Tərəflər arasında qalmaqal daha da böyüyərək pik həddinə çatmışdı. Nəticədə bugünlərdə xalq artisti İlhamə Quliyeva əməkdar artisti məhkəməyə verib.

□ Xəlidə GƏRAY

ynin rəisi Nadir Əzməmmədovla əlaqə saxladıq. O, musavat.com-a açıqlamasında bildirdi ki, sərnəşinlərin sayı getdikcə artmaqdadır:

"Tarif Şurasının müəyyən etdiyi gedişhaqqının elan edilməsindən sonra Bakı-Sumqayıt qatarları ilə daşınan sərnəşinlərin sayı 2 min oldu. Bununla da biz gördük ki, insanlar qatarla getməyə daha üstünlük verirlər. Proses bu cür davam edərsə, nəqliyyat yolundakı sıxlıq da aradan qalxacaq. Sərnəşinlərin rahat gediş-gedişini təmin etmək üçün var gücümüzlə çalışırıq. Artıq qatardan istifadə etmək istəyən sərnəşinlərin sayında artım müşahidə olunur. Bir çox insanların qatarların açılışından məlumatı yox idi. Hələ bununla belə, dünən qatardan istifadə edən sərnəşinlərin sayı, yuxarıda

qeyd etdiyim kimi, 2 min nəfər olub. İndi çoxları xəbər tuturlar. Ona görə də getdikcə sərnəşinlərimizin sayı artır".

N.Əzməmmədov gedişhaqqı barədə də məlumat verdi:

"Qiymətlərin dəyişməsi ilə bağlı hələ ki hər hansı məlumat yoxdur. Qiymətləri Tarif Şurası təsdiqləyib və hələ ki azaldılması və ya artırılması gözlənilmir".

Onu da qeyd edək ki, Bakı-Sumqayıt marşrutu üzrə 8 elektrik qatarı fəaliyyətdədir. Bunlardan üçü "Stadler Rail Group" şirkətinin "Stadler Rail Minsk" zavodunda istehsal olunmuş KİSS markalı ikimərtəbəli elektrik qatarı, beşi isə Riqada əsaslı təmir olunaraq ölkəmizə gətirilmiş elektrik qatarlarıdır.

□ Əli RƏİS
Fotolar müəllifindir



MUSAVAT

Son səhifə

N 206 (6234) 17 sentyabr 2015



Facebookdan daha bir yenilik

Facebook sosial şəbəkə istifadəçilərini daha bir yeniliklə sevindirəcək. Bu barədə facebookun yaradıcısı Mark Zukerberq bildirib. Onun sözlərinə görə, yeni "dislike" (bəyəmirəm) düyməsinin hazırlanması üçün işlər gedir. Bir müddət əvvəl isə facebook rəhbərliyi bu düymənin yaradılmasından imtina edirdi. Çünki 1.5 milyard istifadəçi pozitiv emosiya ilə şəbəkəyə bağlı idi. Sosial şəbəkə istifadəçiləri dəfələrlə şirkətə müraciət edərək "dislike" düyməsinin yaradılmasını xahiş etmişdilər. Şirkət rəhbərliyi çoxsaylı xahişləri nəzərə alaraq facebookda bu düyməni işə salmağa qərar veriblər. Zukerberq bu düymənin yaradılmasının digər bir səbəbini son dövrlərin ən böyük problemlərindən biri olan miqrantlarla bağlayıb. Kimsə qaçqınların vəziyyətinə etiraz edir və ya onların vəziyyətini acıyırsa, o zaman bu düymədən istifadə edə biləcək. İstifadəçilər "like" düyməsi ilə xoş münasibətlərini bildirə bildisə, yeni yaradılacaq "dislike" düyməsi vasitəsilə etiraz hissini bildirə biləcək. Amma düymə hələlik kütləvi şəkildə istifadə edilməyəcək. Bir müddət sınaq layihə kimi nəzərdən keçirildikdən sonra geniş istifadəçilərin öhdəsinə buraxılacaq.

Uşağının səsinə komadan ayıldı

Bir neçə ay əvvəl uşaq dünyaya gətirdikdən sonra komaya düşən Şelli Cavley adlı qadın həkimləri heyretə salıb. Həkimlərin komadan çıxmayacağını düşündüyü qadın ağlayan qızının səsinə eşitdiyi zaman gözlərini açdı.

Karolina ştatında yaşayan qadın qeysəriyyə əməliyyatı ilə uşağını dünyaya gətirdikdən sonra komaya düşüb. Həkimlərin onun yaxşılaşmayacağını düşünsələr də, həyat yoldaşı onu reanimasiya şöbəsindən çıxarmasına icazə verməyib. Ceremi adlı kişi "qızımı dünyaya gətirdikdən sonra yoldaşımın öləcəyini düşünmək məni dəli edirdi, ona görə də onun ölümünə razı ola bilməzdim" deyib. Uzun müddət komada qalan qadın bir neçə gün əvvəl qızının ağlamaq səsinə eşitdiyi anda gözlərini açdı. Şelli



adlı qadının heyatını xilas edəcək fikri tibb bacısı Ashley Manus irəli sürüb. O, ananın uşağının səsinə reaksiya verəcəyini deyib. Hər şey gözlənilmədiyi kimi olub. Uşaq

ağladığı zaman anası gözlərini açdı. Uşağın ağlaması üçün uzun müddət sərf etdiklərini deyən ata Ceremi yoldaşının qızının həyata döndürdüyünü deyib.

İlanlar haqqında maraqlı faktlar

İlanların dünyada 2700 növü mövcuddur. Antarktikadan başqa bütün materiklərdə yaşayırlar. İrlandiyada, İslandiya və Yeni Zelandiyada ilan yoxdur. Bütün ilanlar başqa heyvanları yeyir.

Afrikada yaşayan qeyra mamba quruda ən sürətli ilan hesab olunur. O, 19 km/s sürətlə hərəkət edə bilər.

Dəniz ilanları - dənizdə 47 növü yaşayır. Onların çoxu quruda heç bir hərəkət edə bilmir. Dəniz ilanları balıq, krevet yeyirlər. Hamısı çox zəhərli. Engidrin ən qorxulu zəhər daşıyıcısıdır.

Zınqrovlı ilanlar - zınqrovlı ilanlar səs salıb düşmənlərini xəbərdar edir ki, ondan aralıda dursunlar. Onun quyruğundakı bərk halqalar tərpendikcə səs çıxarır. Hər dəfə qabığı dəyişdikdə həmin halqalar yenidən əmələ gəlir.

Zəhərli ilanlar - ilan növlərinin ancaq üçdə biri zəhərli. İnsana zərər yetirə bilən ilanların sayı daha azdır. Zəhərsiz ilanlar öz ovlarını ya boğur, ya da diri-diri udurlar.

Ən uzun ilan - Cənubi-Şərqi Asiyada yaşayan torlu pitonun uzunluğu 10 metrə çatır. Cənubi Amerikada yaşayan anakonda pitondan ağır, lakin ondan gödəkdir. Pitonlar və anakondalar zəhərsizdir. Onlar öz qurbanlarını ya dişləri ilə öldürür, ya da boğurlar.



Yalançılar belə ifşa olunur

Hər gün yalan danışan insanlarla qarşılaşırıq. Bəzən özümüzün də kiməsə yalan dediyi vaxtlar olur. El arasında deyirlər ki, "yalanın ömrü 40 gün çəkir". Amma bədən dilini bilmək kifayətdir ki, həmin yalanı deyildiyi anda üzə çıxara bilərsiniz. Ünsiyyətdə bədən dili 60%, intonasiya 30%, sözlər isə 10%-lik təsirə malikdir. Bədən dili yalan danışan insanı ələ verə bilər. Aparılan araşdırmalara görə, yalan danışan insanlar bir çox ortaq xüsusiyyətlərə malikdirlər. Yalan danışan adam qarşısındakı şəxsə gözünü qadırır, baxışlarını sağa doğru çevirməsi isə onun hadisələri şifirtiyindən xəbər verir. Dik durmaq, baxışlarını aşağı salmaq və ya əli ilə alına toxunmaq utancın göstəricisidir. Belə desək, insan yalan danışdığı anda utanmasa belə, bədəninin onun əvəzinə utandır. Yalan danışan anda insan qarşısındakı şəxs arasında məsafə yaradıb geriye doğru çəkilir. Yalan danışan insan tez-tez başını, burununu qaşıyır və ya ağız nahiyəsinə toxunur. Danışan zaman bədəninin müxtəlif nahiyəsinə toxunmaq, onu sığallamaq özünü sakitləşdirməyin göstəricisidir. Bu əksər zaman yalan danışarkən baş verir. Hər jesti də yalan kimi qiymətləndirmək olmaz. Ola bilər ki, o həmin anda hansısa düşüncənin altında olub.



QOÇ - Günün birinci yarısında nəzərdə tutduğunuz perspektivlərin müəyyən hissəsini həll edə bilərsiniz. Nahardan sonra isə yalnız neytral mövqe tutmalı, riskdən uzaq olmalısınız.



Qoroskop
(17 sentyabr) **Səbuhi Rəhimli**



BUĞA - Təxminən saat 14-ə qədər ümumi əhvalınız süst olduğundan bütün ciddi işlərinizi təxirə salın. Sonrakı müddətdə isə maliyyə uğurlarınız gözənilir. Uzaq yola çıxmayın.



ƏKİZLƏR - İxtiyarınızda olan bu təqvimdə işgüzarlığınız kifayət qədər artacaq. Bu səbəbdən də şəxsi büdcənizi qorunmalı, fəaliyyət istiqamətlərini dəqiqləşdirməlisiniz. Yeni təkliflərə razı olmayın.



XƏRÇƏNG - Kifayət qədər mübahisəli gündür. İfade etdiyiniz hər bir sözə ciddi yanaşın. Əks təqdirdə, münafiqlikə situasiyalara cəlb olunacaqsınız. Falçı və cadugərlərdən uzaq olun.



ŞİR - İxtiyarınızda olan bu təqvimdə savab işlərinizin sayını artırmağa çalışın. Bu, sonrakı proseslərin həllində sizə kömək edəcək. Mövcud problemlərə görə narahat olmayın.



QIZ - Qarşılıqlı münasibətlərdə, eləcə də işgüzar sövdələşmələrdə ulduzlar sizə dəstək verəcək. Böyük uğurlarınızın ilkin qiğilicimləri məhz bu təqvimdən etibarən start götürəcək.



TƏRƏZİ - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu kimi sövdələşmə və müzakirələrdə iştirakınız yaxın gələcəyin planlarını həyata keçirməyə kömək edəcək. Şübhəli adamlardan uzaq olun.



ƏQRƏB - Əksər məsələlərdə gün sizin xeyrinizə işləyəcək. Şəxsi işlərinizdə müsbət rol oynaya biləcək insanlarla da rastlaşacaqsınız. Unutmayın ki, uğurlarınıza gedən yolun astanasındasınız.



OXATAN - Sevgi məsələlərinə mülayim yanaşın. Bu, həm mövcud olan əsəbiyyətinizi azaldar, həm də işlərinizin yaxşılaşmasına təkan verə bilər. Qohumluq münasibətlərinə xüsusi fikir verin.



OĞLAQ - Hər mənada uğurlu təqvimdir. Öz gücünüza etibar edin. Çünki Göy qübbəsi sizə əl bir enerji verəcək ki, bütün maneələri dəf edə biləcəksiniz. Axşamsa sürprizlər gözlənilir.



SUTÖKƏN - Passiv gündür. Hansısa qeyri-adi hadisəni gözləməyə dəyməz. Yaxşı olar ki, üzərinizə düşən adi işlərin həlli ilə məşğul olasınız. Məxfi görüşləri və səfərləri təxirə salın.



BALIQLAR - Astroloji göstəricilər səhətinizdə problemlərin mümkünlüyündən xəbər verir. Bu amilə məsuliyyətlə yanaşsanız, ciddi çətinlikləriniz olmayacaq. Axşam dostlarla gəzintiye çıxmağa dəyər.

Unutmayın, Tanrı ulduzlardan daha yüksəkdə durur!

Buzlaqların əriməsinə qarşı adyal

Qlobal istiləşmənin təsirləri hər gün bir az daha çox hiss edilir. İsveçrədə buzlaqların əriməsinin qarşısının alınması üçün başladılan qeyri-adi kampaniya hər kəsin diqqət mərkəzindədir. Rhone bulağındakı qar və buz təbəqəsinin zaman keçdikcə əriməsinin qarşısının alınması üçün onların üzərinə çox böyük adyallar örtülüb. Bu müddətdə buzlaqlarının əriməsinin 70% qarşısı alınıb. Böyük adyallar eyni zamanda ərəziyə turistlərin gəlməsinə səbəb olur.



Səhifəni hazırladı: **ŞAHNAZ**

Təsisçi: **Rauf ARİFOĞLU**
Baş redaktorun birinci müavini:
Azər AYGAN

e-mail adres: yenimusavat@mail.ru

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi

2528-cü məhəllə ev 44/d

Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:
Elsad MƏMMƏDLİ

Lisensiya N: B 114
SAYI: 5.300

"Yeni Musavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmır. Müəlliflərlə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.